

3327_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 3327 Sosial mədəni sahələrin proqnozlaşdırılması

1 Proqnozlaşmanın mahiyyəti

- ☐ qiymətləndirmə
- ☐ təhlil
- ☐ sahələrinin dinamikası
- ☒ perspektiv inkişaf
- ☐ idarəetmə

2 Sosial proqnozların növü

- ☐ ideal
- ☐ fəza
- ☐ qısa müddətli
- ☒ uzunmüddətli
- ☐ real

3 Proqnoz modeli

- ☐ iqtisadi-riyazi
- ☐ strateji
- ☐ imitasiya
- ☒ statistik
- ☐ bir beşi hesablama

4 Sosial proqnozların metodu

- ☐ ekonometrik
- ☐ seçmə
- ☐ statistik
- ☒ normativ
- ☐ təqribi hesablama

5 Sosial proqnozlarda meyar

- ☐ sənaye məhsulu
- ☐ təhsil
- ☐ iş yerləri
- ☒ həyat səviyyəsi
- ☐ səhiyyə

6 Sosial proqnozların vəzifəsi

- ☐ qiymətləndirmək
- ☐ keyfiyyət dəyişmələri
- ☐ elmin əsasları
- ☒ qərar qəbulu

- ☐ yollaraxtarma

7 Sosial proqnozların xarakteri

- ☐ stimullaşdırıcı
☐ ümmumilləşdirən
☐ passiv
☒ aktiv
☐ xüsusi

8 Sosial proqnozlaşmada əsas göstəricilər

- ☐ düzgün cavab yoxdur
☐ insan inkişafı indeksi
☐ təhsil səviyyəsi
☒ əhəlinin həyat səviyyəsi
☐ gəlirlər

9 Sosial proqnozların rolu

- ☐ sistemlik
☐ alternativlik
☐ direktivlik
☒ planqabağı tədqiqat
☐ komplekslik

10 Sosial proqnozlara tələblər

- ☐ ədalətlik
☐ sistemlik
☐ komplekslik
☒ elmçilik
☐ adekvatlıq

11 Sosial proqnozların prinsipləri

- ☐ imkanlıq
☐ mümkünlük
☐ resurs məhdudiyyəti
☒ reallıq
☐ beynəlxalq səviyyəsi

12 Sosial proqnozlarda aparıcı həlgə

- ☐ şəhər
☐ kənd təsərrüfatı
☐ sənaye
☒ əhəli
☐ rabitə

13 Sosial proqnozlaşmanın təsnifatı deyil:

- ☒ təbii hadisələr
- ☐ potensial
- ☐ psixoloji amil
- ☐ iqtisadi proqnozlar
- ☐ insan inkişafı

14 Proqnozlaşmada makroiqtisadi problemlər

- ☐ turizm
- ☐ ərzaq
- ☐ sənaye məhsulu
- ☒ təhlükəsizlik
- ☐ insan

15 Sahə proqnozunun mahiyyəti

- ☐ səmərəlilik
- ☐ rəqabət qabiliyyəti
- ☐ davamlı inkişaf
- ☒ məhsul istehsalı
- ☐ gəlirlilik

16 Həyat səviyyəsi proqnozunun məqsədi

- ☐ doğum səviyyəsi
- ☐ ölüm səviyyəsi
- ☐ minimum xərc
- ☒ maksimum istehlak
- ☐ təbii artım

17 Həyat səviyyəsinin əsas milinin proqnozu

- ☐ gəlirlər
- ☐ sənaye məhsulu
- ☐ istehsal məhsulu
- ☒ ÜDM
- ☐ kənd təsərrüfatı

18 Həyat səviyyəsinin əsas modeli

- ☐ xidmət
- ☐ ərzaq
- ☐ istehlakın həcmi
- ☒ tələbatın ödənilməsi
- ☐ qeyri-ərzaq

19 İstehlak davranışı nədir

- ☐ alkoqol
- ☐ xidmət istehlakı
- ☐ ərzaq istehlakıdır

- ☒ istehlakın optimal strukturu
- ☐ yığım

20 Ərzaq təhlükəsizliyin sosial mənası

- ☐ gəlir götürmək
- ☐ kənd təsərrüfatını artırmaq
- ☐ əhəlinin tələbatını ödəmək
- ☒ qütbləşməni azaltmaq
- ☐ bazarı qorumaq

21 İstehsal modeli

- ☐ miqrasiya
- ☐ maksimum gəlir
- ☐ maksimum tələbat
- ☒ optimal istehlak strukturu
- ☐ minimum ölüm

22 İstehlak modelində aparıcı göstərici

- ☐ idman
- ☐ qeyri-ərzaq
- ☐ yığım
- ☒ ərzaq istehlakı
- ☐ alkoqol

23 Ərzaq istehlakın əsas amili

- ☐ demoqrafik tərkibi
- ☐ gəlirlər
- ☐ ailə tərkibi
- ☒ ailə gəlirləri
- ☐ təminat səviyyəsi

24 İstehlakın proqnozunda modellər

- ☐ reqresiya
- ☐ bir başa hesablamalar
- ☐ statistik modellər
- ☒ balans modeli
- ☐ korrelyasiya

25 Minimum istehlak səbətinin proqnozu

- ☐ qiymət
- ☐ tələb
- ☐ ticarət məhsulları
- ☒ yaşamaq üçün minimum istehlak meyləri
- ☐ təklif

26 İstehlaka təsir edən bazar amili

- ☐ təklif
- ☐ xarici amillər
- ☐ xərc strukturu
- ☐ doyma səviyyəsi
- ☒ qiymət

27 İqtisadi proqnozların sosial rolu

- ☐ tarazlılıq
- ☐ dolayısı
- ☐ bir başa
- ☒ resurs təminatı
- ☐ idarəetmə funksiyası

28 Proqnozlaşma tələbat

- ☐ tənzimləmək
- ☐ fəallığı artırmaq
- ☐ perspektiv hesablamalar
- ☒ perspektiv tarazlıq
- ☐ idarə etmək

29 Sosial proqnozlarda regionçuluq

- ☐ istehlaka stimül
- ☐ rifah
- ☐ əhalinin məşğulluğu
- ☒ məskunlaşma
- ☐ istehsala stimül

30 Regionlarda proqnozlaşma amili

- ☐ gömrük
- ☐ iqtisadiyyat
- ☐ təbii sərvətlər
- ☒ əhali
- ☐ sərhədyanı vəzifələr

31 Regionların sosial xəritəsi

- ☐ yollar
- ☐ qaz təminatı
- ☐ istehsal quruluşu
- ☒ sosial infraquruluş
- ☐ məktəblər

32 Sosial proqnozlarda xarici amil

- ☐ qaçaqmanlıq

- ☐ əhalinin miqrasiyası
- ☐ idxal
- ☒ ixracat
- ☐ pul miqrasiyası

33 Sahə proqnozları deyil

- ☐ elm
- ☐ təhsil
- ☐ səhiyyə
- ☒ xarici əlaqələr
- ☐ mədəniyyət

34 Sağlamlığın meyarı

- ☐ məşğulluq
- ☐ məhsuldarlıq
- ☐ istehlak həcmi
- ☒ ölüm səviyyəsi
- ☐ ailə tərkibi

35 Sağlamlıq proqnozunda dövlət siyasəti

- ☐ müdafiə
- ☒ sosial yönlü siyasət
- ☐ investisiya
- ☐ iş yerləri
- ☐ idxal ixrac

36 Sağlamlığın əsas siyasəti

- ☐ təhsil
- ☐ əmtəə
- ☐ bazar
- ☒ səhiyyə
- ☐ xidmət

37 Səhiyyətin proqnozunun hədəfi

- ☐ miqraisyanı azaltmaq
- ☐ səhiyyə məhsulu
- ☐ səhiyyənin vəsaitləri
- ☒ tələbatının ödənilməsi
- ☐ gəlirlik

38 Səhiyyənin maliyyə modeli

- ☐ xarici vəsaitlər
- ☐ bələdiyyə
- ☐ büdcə
- ☒ dövlətin maliyyəsi

- ☐ xüsusi vəsaitlər

39 Səhiyyənin xarakteri

- ☐ müəssisə hesabına
☒ pulsuz
☐ qarışıq
☐ kredit
☐ pullu

40 Azərbaycanda səhiyyənin konseptual inkişafı

- ☐ ömür artırmaq
☐ miqrasiya azaltmaq
☐ minimum məsrəfləri
☒ təminat səviyyəsi
☐ gəlir gətirmək

41 Səhiyyənin strukturu

- ☐ xətti
☐ kompleksli
☐ sistemli
☒ asılı
☐ ierarxiya

42 Səhiyyənin inkişafında aparıcı amil

- ☐ coğrafi amil
☐ dövrüyyə vəsaitləri
☐ kadr potensialı
☒ investisiya
☐ əhali sağlamlığı

43 Səhiyyədə əsas müəssisə deyil

- ☐ laboratoriyalar
☐ xəstəxanalar
☐ ambulatoriya
☒ birjalar
☐ diaqnostik mərkəzlər

44 Səhiyyə proqnozunun növləri

- ☐ fondlar
☐ məsrəflər
☐ sistemlilik
☒ normativ
☐ təminatlar

45 Səhiyyənin inkişafında maddi-texniki baza

- ☐ tibbi medakementlər
- ☐ laborotoriyalar
- ☐ səhiyyənin əsas fondları
- ☒ xəstələr
- ☐ tibbi ləvazimatlar

46 Xəstəlik motivi

- ☐ ginetik xüsusiyyətləri
- ☐ coğrafi mühit
- ☐ acıq iş yerləri
- ☒ həyat səviyyəsi
- ☐ ailə tərkibi

47 Xəstəxana proqnozunda əsas meyar

- ☐ dövlət
- ☐ kapital
- ☐ xəstələrinin diaqnostikası
- ☒ xəstələrin sayı
- ☐ şəhər və kənd

48 Poliklinika xidmətinin əsas amili

- ☐ xidmətin pulsuzluğu
- ☐ hər nəfərə xidmət
- ☐ sayı
- ☒ müraciətlər
- ☐ şərait

49 Səhiyyə proqnozunun modeli

- ☐ iqtisadi-riyazi modeli
- ☐ imitasiya modeli
- ☐ təsvir modeli
- ☒ normativ modeli
- ☐ seçmə üsulu

50 Səhiyyədə dövlət tənzimlənməsi

- ☐ yerləşmə sxemi
- ☐ idarəetmə
- ☐ planlaşma
- ☒ büdcə vəsaiti
- ☐ kadr potensialı

51 Səhiyyənin mülkiyyətdə əsas forma

- ☐ bələdiyyə
- ☐ xüsusi
- ☐ özəl

- ☒ dövlət
- ☐ xarici

52 Səhiyyə bazarı elementi deyil

- ☐ müəssisə
- ☐ xəstələr
- ☒ həyat səviyyəsi
- ☐ düzgün cavab yoxdur
- ☐ kapital

53 Səhiyyədə xarici amil

- ☐ təcrübə
- ☐ kadr hazırlığı
- ☐ investisiya
- ☒ miqrasiya
- ☐ əməkdaşlıq

54 Təhsilin proqnoz məqsədi

- ☐ əhəlinin miqrasiyası
- ☐ intellektual mülkiyyət
- ☐ gəlir götürmək
- ☒ insan inkişafı
- ☐ iqtisadi inkişaf

55 Təhsil proqnozu üçün qanunvericilik bazası

- ☐ mədəniyyət qanunu
- ☐ sənaye qanunları
- ☐ iqtisadi qanunlar
- ☒ təhsil qanunu
- ☐ normativ-hüquq sənədlər

56 Təhsil proqnozunun əsas amili

- ☐ xarici tələblər
- ☐ uşaqların sayı
- ☐ investisiya
- ☒ əhali
- ☐ iqtisadiyyat

57 Təhsil sferasının əlaqəsi

- ☐ əhali
- ☐ kənd təsərrüfatı
- ☐ sənaye
- ☒ elm
- ☐ mədəniyyət

58 Təhsil proqnozunda əsas istiqamətlər

- ☐ pullu
- ☐ mədəni
- ☐ iqtisadi
- ☒ sosial
- ☐ pulsuz

59 Təhsilin yerləşməsi

- ☐ şagirdlərin sayına
- ☒ əhəlinin sayına
- ☐ rayonlar üzrə
- ☐ şəhər və kənd üzrə
- ☐ adam başına

60 Təhsilin proqnozunda üsullar

- ☐ amillər
- ☐ bir başa
- ☐ məsrəflər üsulu
- ☒ normativ
- ☐ funksional

61 Təhsilin amilləri deyil

- ☐ doğum
- ☐ əhəli
- ☐ uşaqlar
- ☒ ölüm səviyyəsi
- ☐ resurslar

62 Təhsilin tələbatı

- ☐ islahatlar
- ☐ integrasiya
- ☐ dünya görüşü
- ☒ iqtisadiyyat
- ☐ pul vəsaiti

63 Təhsilin keyfiyyət göstəricisi

- ☐ əmək haqqı
- ☐ müəllimlərin sayı
- ☐ maddi-texniki baza
- ☒ hər şagirdə düşən vəsait
- ☐ dərsliklər

64 Təhsilin attestasiyası

- ☐ attestat almaq

- ☐ kapital artımı
- ☐ yeni məktəblər
- ☒ bal sistemi
- ☐ sinifdə qalmaq

65 Təhsilin proqnozu sahələri deyil

- ☐ mədəniyyət sahəsi
- ☐ məktəbəqədər təhsil
- ☐ ümumi məhsul
- ☒ elm sahəsi
- ☐ ali təhsil

66 Təhsildə əsas göstərici

- ☐ xarici kapital
- ☐ tələbələr
- ☐ məsrəflər
- ☒ hər şagirdə düşən vəsait
- ☐ müəllimlər

67 Təhsilin qanunu il

- ☐ 1991.0
- ☐ 2005.0
- ☐ 2001.0
- ☒ 2010.0
- ☐ 1990.0

68 Təhsilin proqnozunda metodlar

- ☐ kapital
- ☐ funksional
- ☐ ərazi üsulu
- ☒ sahə üsulu
- ☐ kəmiyyət

69 Təhsilin iqtisadi rolu

- ☐ sahə rolu
- ☐ multiplikasiya
- ☐ dolayısı
- ☒ birbaşa
- ☐ reqresiya

70 Proqnozlarda prinsiplər

- ☐ dinamizm
- ☐ yenilik
- ☐ mühütlük
- ☒ elmlilik

- ☐ universallıq

71 Təhsildə innovasiyalar

- ☐ binalar
☐ potensial
☐ metodiki vəsait
☒ texnologiyalar
☐ maliyyə

72 Təhsili əlaqəsi

- ☒ elm
☐ İncəsənət
☐ mədəiyyət
☐ müəssisələr
☐ iqtisadiyyat

73 Sosial proqnozlaşmada əsas göstəricilər deyil

- ☐ funksional
☐ sahə
☐ makroiqtisadiyyat
☒ kənd təsərrüfatı
☐ ərazi

74 Elmin proqnozu nə verir

- ☐ kadr
☐ yeni idarəetmə
☐ yeni müddəalar
☒ yeni texnologiyalar
☐ insan inkişafı

75 Elmi potensial

- ☐ institutlar
☐ kadrlar
☐ sənaye məşhulu
☒ elmə cəlb olunan resurslar
☐ binalar

76 Elmin əsas amili

- ☐ xarici amil
☐ elmin rəhbərliyi
☐ maddi texniki baza
☒ elmi kadrlar
☐ -koordinasiya

77 Elmi-texniki proqnozun əsas maddələr

- ☐ əmək şəraiti
- ☐ tövsiyyələr
- ☐ iqtisadi artım
- ☒ idealar
- ☐ sosial tərəqqi

78 Proqnozlaşma texnologiyası deyil

- ☐ üsullar
- ☐ normativlər
- ☐ məqsədlər
- ☒ planlaşma
- ☐ resurslar

79 Proqnozlaşmada əsas prinsip

- ☐ funksional asılıq
- ☐ sahə
- ☐ elmçilik
- ☒ sistemlik
- ☐ regionda

80 Proqnozlaşmada parametr

- ☐ perspektiv
- ☐ statistik
- ☐ normativ
- ☒ ekzogen
- ☐ cari

81 Proqnozlaşmada yanaşma

- ☐ müqayisəli yanaşma
- ☐ bir başa hesbalama
- ☐ resurs yanaşma
- ☒ məqsədli proqram yanaşma
- ☐ normativ

82 İqtisadi və sosial proqnozların vəhdəti

- ☐ perspektiv balanslar
- ☐ texniki balans
- ☐ gəlir və istehlak
- ☒ məcmu balanslar
- ☐ normativ balanslar

83 Mədəniyyət sahələrində proqnozlaşmanın xüsusiyyətləri

- ☐ kənd yerlərində mədəniyyət
- ☐ adam başına düşən
- ☐ tələbatın ödənilməsi

- ☒ 100 nəfərə düşən göstəricilər
- ☐ şəhər mədəniyyəti

84 Mədəniyyət müəssisələri necə özəlləşir

- ☐ mədəni inkişaf
- ☐ təminat səviyyəsi
- ☐ gəlir götürmək üçün
- ☒ təyinatı dəyişmir
- ☐ restrukturə dəyişməsi üçün

85 Sosial proqnozlara təsir edən əsas amil

- ☐ ÜDM
- ☐ həyat tərz
- ☐ əhali
- ☐ coğrafiya
- ☒ resurslar

86 Mədəniyyət obyektləri deyil

- ☐ kitabxanalar
- ☐ teatrlar
- ☐ klublar
- ☒ sənaye
- ☐ televiziya

87 Hansı qanun çərçivə qanunudur

- ☐ təhsill
- ☐ kitabxanalar
- ☐ muzeylər
- ☒ mədəniyyət
- ☐ şəhərsalma

88 Mədəniyyət sahəsində əsas qipotezlər

- ☐ əhali maraqları
- ☐ dünyaya integrasiya
- ☐ maksimum inkişaf
- ☒ milli mədəniyyət
- ☐ sahə maraqları

89 Mədəniyyətin maliyyə mənbəyi

- ☐ şirkət
- ☐ bələdiyyə
- ☐ əhali
- ☒ dövlət
- ☐ xüsusi kapital

90 Mədəniyyətin beynəlxalq əhaəmiyyəti

- ☐ turizm
- ☐ inteqrasiya
- ☐ pul gətirmək
- ☒ mədəni əlaqələr
- ☐ sivilizasiya

91 Hansı sahə mədəni deyil

- ☐ təhsil
- ☐ turizm
- ☐ sənaye
- ☒ kənd təsərrüfatı
- ☐ ekologiya

92 Mədəniyyətdə nisbi göstəricilər

- ☐ şəhərlər
- ☐ kitabxanaların sayı
- ☐ klubların sayı
- ☒ təmin olunan səviyyəsi
- ☐ kəndlər

93 Mədəniyyət pronzozunda əhatəlik

- ☐ 0.1
- ☐ 0.1
- ☐ 0.5
- ☒ 1.0
- ☐ 0.3

94 Özəlləşmə nə qədər ola bilər

- ☐ 0.6
- ☐ 0.4
- ☐ 1.0
- ☒ 0.05
- ☐ 0.3

95 Mədəniyyət hansı sahələrlə bağlıdır

- ☐ təhsil
- ☐ sənaye
- ☐ kənd təsərrüfatı
- ☒ turizm
- ☐ nəqliyyat

96 Elmin mədəniyyətin rolu

- ☐ turizm

- ☐ şəhərlər
- ☐ elmi-texniki tərəqqi
- ☒ insan amili
- ☐ yollar

97 Mədəniyyətin maliyyənin büdcə xərcləri neçə faizdir

- ☐ 0.3
- ☐ 6-%
- ☐ 0.7
- ☒ 0.04
- ☐ 0.5

98 Mədəni sahələr əhaliyə görə ayrılır

- ☐ nisbətən
- ☒ xeyr
- ☐ 0.6
- ☐ tam
- ☐ bəli

99 Proqnozun planların fərgi

- ☐ direktiv deyil
- ☒ planqabağı tədqiqatlar
- ☐ yoxdur
- ☐ qısa müddətlidir
- ☐ uzunmüddətlidir

100 Proqnozun anatomiyası

- ☐ qarşılıqlı təsir
- ☐ əsasnamələr
- ☐ qanunauyğunluq
- ☒ əks əlaqə
- ☐ ardıcılıq

101 Proqnozda alternativlik

- ☐ sair amillər
- ☐ zəruridir
- ☐ yoxdur
- ☒ elmi prinsiplərlə qurulur
- ☐ aparıcı həlqə

102 Sosial proqnozda əsas amil

- ☐ ətraf mühitü
- ☐ bölgü
- ☐ istehsal
- ☒ insan

☐ regional

103 Əmək fəaliyyətində proqnozun əsas göstəricisi

☐ həyat səviyyəsi

☐ məşğulluq

☐ iş şəraiti

☒ əmək haqqı

☐ integrasiya

104 Əmək haqqı proqnoz modeli

☐ həyat səviyyəsi

☐ işsizlik

☐ tələb və təklif

☒ əməyin kəmiyyəti və keyfiyyəti

☐ əmək haqqı

105 Əmək haqqı hesabında iqtisadi göstəriciləri

☐ ixracat

☐ aralıq məhsul

☐ ÜDM

☒ son məhsul

☐ sahə məhsul

106 Əmək haqqının istehlak tutumu

☐ orta aylıq

☐ mobil

☐ nominal

☒ real

☐ minimum

107 Əmək haqqına təsir edən istehlak amili

☐ müqavilələr

☐ alıcılıq qabiliyyəti

☐ təşəbbüskarlıq

☒ məhsuldarlıq

☐ bazar

108 Gəlirlərin proqnozu amili

☐ xarici məhsullar

☐ natural

☐ əmək haqqı

☒ istehlak

☐ qiymət

109 Əməyin xarakterinə təsir edən amillər

- ☐ region
- ☐ təhsil
- ☐ əmək haqqı
- ☒ istehsal sturkturu
- ☐ səhiyyə

110 Əməyin təşkili

- ☐ dövlət qulluğu
- ☐ infrastruktura
- ☐ istehsal
- ☒ xidmət
- ☐ maliyyə

111 Əmək aktivliyi

- ☐ əlavə gəlirlər
- ☐ il ərzində istehsal həcmi
- ☒ məhsuldarlıq
- ☐ müavinətlər
- ☐ maya dəyəri

112 Pensiya proqnozunun məqsədi

- ☐ əlillik
- ☐ aztəminatlıq
- ☐ fəallıq
- ☒ qocalıq
- ☐ əmək fəaliyyət

113 Əmək pensiyasının yaş həddi

- ☐ 55.0
- ☐ 70.0
- ☐ 65.0
- ☒ 63.0
- ☐ 80.0

114 Sosial pensiya kimə verilir

- ☐ qacqınlara
- ☐ uşaqlara
- ☐ işləməyənlərə
- ☒ əlillərə
- ☐ qocalara

115 Sosial pensiyanın həcmi

- ☐ 10 manat
- ☐ 200 manat
- ☐ 50 manat

- ☒ 100 manat
- ☐ 40 manat

116 Əmək pesniyanın minimum həddi

- ☐ 105.0
- ☐ 120.0
- ☐ 85.0
- ☒ 40.0
- ☐ 110.0

117 Yaşayış minimumu proqnozu

- ☐ xərclər
- ☐ yığım
- ☐ gəlirlər
- ☒ istehlak səbəti
- ☐ bazar tələbi

118 İstehlakın minimum həcmi

- ☐ balans
- ☐ bazar tələbi
- ☐ istehlak səbəti
- ☒ məcmu tələbi
- ☐ təklif

119 Proqnozlaşmada əsas prinsip?

- ☐ komplekslik
- ☐ meyllik
- ☐ elmlilik
- ☒ reallıq
- ☐ dövlətçilik

120 Proznolaşmada əsas meyar

- ☐ təminatlıq
- ☐ ucuzluluq
- ☐ maksimum gəlir
- ☒ maksimum səmərə
- ☐ məşğulluq

121 Resurs proqnozunun mənası

- ☐ bir resursun ehtiyatı
- ☐ minimum məsrəf
- ☐ maksimum məhsul
- ☒ resurların məhdudluğu
- ☐ səmərəli istira

122 Sosial proqnozlarda xüsusiyyəti

- ☐ təbii artım
- ☐ maddi nemətlər
- ☐ mənəvi dəyərlər
- ☒ əhalinin inkişafı
- ☐ dövlət prinsipləri

123 Sosial proqnozlarda ilkin amil

- ☐ doğum
- ☐ proqnoz
- ☐ idxal
- ☒ təbii artım
- ☐ ölüm

124 İnsan inkişafı indeksinə aid deyil

- ☐ idxal
- ☐ səhiyyə təminatı
- ☐ ÜDM artımı
- ☒ ixracat
- ☐ təhsil təminatı

125 Əhalinin artımı proqnozu modeli

- ☐ normativ
- ☐ korrelyasiya
- ☐ regresiya
- ☒ xətti
- ☐ funksional

126 Əhalinin sağlamlığı

- ☐ peşakarlıq
- ☐ insanın davranışı
- ☐ hərtərəfli inkişaf
- ☒ sosial-iqtisadi məna
- ☐ fiziki sağlamlıq

127 Səhiyyə sağlamlığa necə təsir edir

- ☐ maddi amilidir
- ☐ dolayısı
- ☐ bir başa
- ☒ rol oynayır
- ☐ şərait yaradır

128 Regional sosial inkişaf

- ☐ təbii artım

- ☐ məşğulluq
- ☐ maksimum istehsal
- ☒ əhalinin maddi rifahı
- ☐ miqrasiya

129 Məskunlaşma zəruridir

- ☐ resurslardan istifadəsidir
- ☐ ciddi problemdir
- ☐ nisbətən
- ☒ tələb edir regional siyasət
- ☐ iqtisadi artım təsir edir

130 Kənd əhalinin ümumi əhalidə xüsusi çəkisi

- ☐ 0.25
- ☐ 0.47
- ☐ 0.15
- ☒ 0.8
- ☐ 0.1

131 Tələbatın proqnoz modeli

- ☐ amillər
- ☐ imitasiya
- ☐ statistik
- ☒ dinamik
- ☐ normativ

132 İstehlak həcmi

- ☐ pul həcmi
- ☐ xidmət
- ☐ sənaye məhsulu
- ☒ maddi mənəvi nemətlər
- ☐ yığım

133 Ərzaq təhlükəsizliyinin amili

- ☐ xərclər
- ☐ qiymət
- ☐ pambıq istehlak
- ☒ büdcə istehlakı
- ☐ gəlirlər

134 İstehlakın davranışı

- ☐ qənaət
- ☐ qeyri-ərzaq
- ☐ ərzağın xüsusi həcmi
- ☒ istehlakın strukturu

☐ xidmət

135 Normativ istehlak

- ☐ xərclər
- ☐ adam başına istehlak
- ☐ texniki norma
- ☒ fizioloji norma
- ☐ gəlir

136 Rasional norma

- ☒ normativ normalar
- ☐ maksimum istehalk
- ☐ xarici standartlar
- ☐ faktiki norma
- ☐ minimum istehlak

137 Yaşayış minimumu

- ☐ demoqrafiya
- ☐ gəlirlərin səviyyəsi
- ☐ istehlak həcmi
- ☒ istehlak səbəti
- ☐ minimal həyat səviyyəsi

138 Fizioloji tələbat

- ☐ müəssisə tələbatı
- ☐ mənəvi tələbat
- ☐ adam başına tələbat
- ☒ insanın elmi əsaslarla tələbatı
- ☐ dövlətin tələbatı

139 Ehtiyac minimumu nə qədərdir

- ☐ 39 manat
- ☐ 80 manat
- ☐ 100 manat
- ☒ 65 manat
- ☐ 85 manat

140 İstehlak proqnozunda yanaşma

- ☐ oqrta aylıq
- ☐ strateji
- ☐ makrosəviyyəli
- ☒ differensial
- ☐ minimal

141 Gəlir və istehlakın əlaqəsi

- ☐ reqqresiya
- ☐ funksional
- ☐ riyazi
- ☒ balans
- ☐ normativ

142 Hansı balans tətbiq olunur

- ☐ proqnoz balansı
- ☐ differensial balans
- ☐ rasional balans
- ☒ normativ balans
- ☐ statistik balans

143 Elmi proqnozun sosial nəticəsi

- ☐ əhalinin həyat səviyyəsi
- ☐ dayanıqlı inkişaf
- ☐ təhlükəsizlik
- ☒ iqtisadi inkişaf
- ☐ iqtisadi artım

144 Elmin inkişafında əsas amil

- ☐ maddi stimül
- ☐ təşkilati
- ☐ insan
- ☒ investisiya
- ☐ maddi texniki baza

145 Həyat şəraiti

- ☐ sərhədyanı ticarət
- ☐ iş yerləri
- ☐ istehlak
- ☒ kompleks şərait
- ☐ bazarlar

146 Sənayenin inkişafında sosial mənə

- ☐ digər sahələrə təsir edir
- ☐ iş yerləri açır
- ☐ bazar təsir edir
- ☒ infrastrukturunu genişləndirir
- ☐ gəlirləri artırır

147 Kənd təsərrüfatının sosial mənası və proqnozu

- ☐ iqtisadi artım
- ☐ ərzaq ixracı
- ☐ iş yerləri təmin edir

- ☒ ərzaq təminatı
- ☐ emal sənayesi

148 Kəndə təsir edən sahə

- ☐ təhsil müəssisəsi
- ☐ emal sənayesi
- ☐ sosial obyektlər
- ☒ kənd təsərrüfatı
- ☐ kadr potensialı

149 Kənd turizmin vacibliyi

- ☐ zəruridir
- ☐ infrastruktura var
- ☐ iş güvvəsi mümkündür
- ☐ ərzaq məshulu coxdur
- ☒ potensialdır

150 Kəndin kompleks inkişafının proqnozoun tələbləri

- ☐ düzgün cavab yoxdur
- ☐ kəndin gəncləri
- ☐ kəndin rifahı
- ☒ kəndin resurslarını cəlb etmək
- ☐ kənddə doğum səviyyəsi

151 Kənddə əhəlinin məskunlaşması yolu

- ☐ məktəbləri genişləndirmək
- ☐ sənayeni gücləndirmək
- ☐ sosial sahələri inkişaf etdirmək
- ☒ iş yerlərini açmaq
- ☐ müdafiəni gücləndirmək

152 Kənddə dövlət dəstəyi

- ☐ pensiyalarını artırmaq
- ☐ şərait
- ☐ maliyyə dəstəyi
- ☒ məşğulluğa təsir
- ☐ təhlükəsizlik

153 Regional sosial proqramalrın əsas məqsədi

- ☐ mədəni tərəqqi
- ☐ təbii artım
- ☐ iş yerləri
- ☒ kənddə məskunlaşma
- ☐ kəndin sosial inkişafı

154 Kənddə turizm növü

- ☐ sağlamlıq
- ☐ etnik turizm
- ☐ dağ turizmi
- ☒ kənd turizmi
- ☐ işgüzar turizm

155 Kənd əhalisinin həyat səviyyəsində maliyyə siyasəti

- ☒ kredit vermək
- ☐ məhsulu ləmaq
- ☐ liznig xidməti
- ☐ güzəştlər
- ☐ təminat vermək

156 Sosial dövlətin büdcə mexanizmi

- ☐ yığım
- ☐ səhiyyə xərcləri
- ☐ sahə xərcləri
- ☒ müdafiə olunan xərclər
- ☐ təhsil xərcləri

157 Kənddə yaradılan sosial obyektlərin əsası

- ☐ qaz təminatı
- ☐ infrastruktura
- ☐ yollar
- ☒ emal sənayesi
- ☐ su təminatı

158 Kəndin sosial-iqtisadi inkişafın proqnozları

- ☐ yoxsulluq
- ☐ kənddə məskunlaşma
- ☐ kənd əhalisi
- ☒ kəndin istehsal strukturu
- ☐ əhalinin miqrasiyası

159 Yoxsulluq nədir

- ☐ aclıq
- ☒ minimal yaşayan ailələrdir
- ☐ mənəvi yoxsulluq
- ☐ fiziki cəhətdən zəiflik
- ☐ az gəlirlilik

160 Yoxsulluq Azərbaycanda azalır

- ☐ perspektivdə 0 olacaq

- ☐ ildə 1%
- ☐ ildə 3%
- ☒ son 10 ildə 30%
- ☐ doyma halında

161 Yoxsulluq həddi necə günü dollardır?

- ☐ 8 dollar
- ☐ 5 dollar
- ☐ 10 dollar
- ☒ 2 dollara qədər
- ☐ 20 dollar

162 Yoxsulluğun azaldılması hansıl yolla həll olunur

- ☐ xarici potensial
- ☐ bölgü
- ☐ inzibati
- ☒ iqtisadiyyatın davamlı inkişafı
- ☐ stimullar

163 Yoxsulluq daha çox hardadır

- ☐ səhiyyədə
- ☐ kənddə
- ☐ regionda
- ☒ şəhərdə
- ☐ təhsildə

164 Yoxsulluğun azaldılması proqramı

- ☐ 2011-2016
- ☐ 2009-2012
- ☐ 2012-2020
- ☒ 2010-2013
- ☐ 2012-2015

165 Dövlətin yoxsulluğa təsiri

- ☐ kənd təsərrüfatı genişlənir
- ☐ iş yerləri
- ☐ ünvanlı sosial yardım
- ☒ ünvanlı kredit
- ☐ istehsal genişlənməsi

166 Sahələrdə həyat səviyyəsi harda aşağıdır

- ☐ səhiyyə
- ☐ sənaye
- ☐ neft
- ☒ mədəniyyət

- ☐ kənd təsərrüfatı

167 Mədəni sahələrdə əsas göstərici

- ☐ düzgün cavab yoxdur
☐ teatrlar
☐ klublar
☒ adam başına mədəni resurslar
☐ kino-televiziya

168 Sosial təminat yolları

- ☐ pensiya
☐ güzəştli
☐ maddi
☒ maliyyə
☐ yardım

169 Ünvanlı sosial yardımın yeni forması

- ☐ lizing
☐ maddi
☐ pul
☒ kredit
☐ xidmət

170 Vergi güzəştli sərəfəlidir

- ☐ mexanizim yoxdur
☐ korrupsiyanı gücləndirir
☐ bəli
☒ yox
☐ əsassızdır

171 Sosial qanunlardan daha çox hansı sərəfəlidir

- ☐ səhiyyə
☐ mülkü qanunlar
☐ funksional
☒ ünvanlı
☐ mədəniyyət

172 Sosial proqnozlarda mühafizəkarlıq

- ☒ ələbaxımlığa hədd
☐ stimullar
☐ təşəbbüskarlıq
☐ minimum məsrəflər
☐ qadağalar

173 Əhalinin maddi təminatın əsas göstəricisi

- ☐ alıcılıq qabiliyyəti
- ☐ əmlak
- ☐ xərclər
- ☒ gəlirlər
- ☐ istehlak

174 Gəlirlərin proqnozu modeli

- ☐ istifadə modeli
- ☐ bölgü modeli
- ☐ balans modeli
- ☒ differensiallaşma
- ☐ artım modeli

175 Əhalin istehlakının gəlirlərdən asılılığı

- ☐ regresiya
- ☐ normal
- ☐ proporsional
- ☒ xətti
- ☐ qeyri-xətti

176 Gəlirin differensasiyası

- ☐ orta aylıq əmək haqqı
- ☐ əmək haqqı differensasiyası
- ☐ minimum və maksimum fərdi
- ☒ aztəminatlılıq
- ☐ maksimum ehtiyac

177 Əhali yığımlı proqnoz amili

- ☐ differensasiya
- ☐ xərclər
- ☐ gəlirlər
- ☒ motivləşmə
- ☐ bazar tutumu

178 Elmi-texniki proqnozların əsas sosial nəticələri

- ☐ dövlət gəlirləri
- ☐ istehlak bazarı
- ☐ əmək şəraiti
- ☒ məhsuldarlıq
- ☐ əmək haqqı

179 Normativlərin əsas proqnozu

- ☐ birgə yaşayış
- ☐ istehlak normaları
- ☐ texniki normalar

- ☒ fizioloji normalar
- ☐ xidmət normaları

180 Dünyavililik

- ☐ xarici amillər
- ☐ həyat tərzı
- ☐ standartlaşma
- ☒ dünya dəyərləri
- ☐ milli dəyərlər

181 Sosial sahələrin dünyaviliyi

- ☐ sahə noirmaları
- ☐ normativlər
- ☐ standartlaşma
- ☒ dünya xərtaları
- ☐ fizioloji normalar

182 Texniki proqnozlarda sosial amil

- ☐ əsas fondlar
- ☐ idxal
- ☐ iş yerləri
- ☒ istehsal
- ☐ ixrac

183 Sosial proqnozların optimal müddəti

- ☐ 20 il
- ☐ 1 il
- ☐ 10 il
- ☒ 3 il
- ☐ 6 il

184 Sosial müavinatların əsas amili

- ☐ təşkilati amil
- ☐ dövlət siyasəti
- ☐ resurslar
- ☒ əhali
- ☐ iqtisadi amil

185 Sosial müavinatların proqnoz modeli

- ☐ istehlak strukturu
- ☐ yaşayış yeri
- ☐ ailə tərkibi
- ☐ tələbat
- ☒ yaşayış minimumu

186 Pensiya proqnozoun əsas amili

- ☐ resurslar
- ☐ siyasət
- ☐ sığorta
- ☒ yaşayış minimumu
- ☐ yığım

187 Pensiyanın baza hissəsi

- ☐ 105 manat
- ☐ 80 manat
- ☐ 100 manat
- ☒ 85 manat
- ☐ 90 manat

188 Sığrotnam əsas göstəricisi

- ☐ dövlət siyasət
- ☐ sığorta ödəmələri
- ☐ iş stajı
- ☒ əmək haqqı
- ☐ gəlirlər

189 Sosial proqnozun əsas həlgə

- ☐ xərclər
- ☐ işsizlik
- ☐ artım
- ☒ ömür səviyyəsi
- ☐ gəlirlər

190 Sosial proqnozların maliyyə əsasları

- ☐ xüsusi vəsaitlər
- ☐ xarici amil
- ☐ özəl müəssisə
- ☒ dövlət büdcəsi
- ☐ bələdiyyələr

191 Əhali yığma nəyə təsir edir

- ☐ təklifə
- ☐ gəlirlərə
- ☐ rifaha
- ☒ xərclərə
- ☐ tələbə

192 Təklifin olması nəyə təsir edir?

- ☐ rifaha

- ☐ tələbə
- ☐ alıcılığa
- ☒ qiymətə
- ☐ tarazlığa

193 Real gəlirə nə təsir edir

- ☐ tələb
- ☐ Təklif
- ☐ qiymət
- ☒ nominal gəlir
- ☐ real gəlir

194 Planlaşma vacibdir

- ☐ qlobla planlaşma
- ☐ cari planlar
- ☐ yox
- ☒ strateji planlaşma
- ☐ marketing planlaşma

195 Sosial planlaşmanın əsas istiqaməti

- ☐ makrosəviyyəli
- ☐ cari
- ☐ fəza
- ☒ marketing
- ☐ uzunmüddətli

196 Sosial planlaşmada əsas metodlar

- ☐ maksimal
- ☐ son hədd
- ☐ həndəsə
- ☒ orta statistik
- ☐ minimal

197 Sosial idarəetmə nədir

- ☐ sosial idarəetmənin yenidən təşkili
- ☐ mədəniyyət
- ☐ əhalinin inkişafı
- ☒ sosial mədəni sahələrin inkişafı
- ☐ kənd əhalisi

198 Sosial məqsədlər

- ☐ mədəni inkişaf
- ☒ əhalinin rifahı
- ☐ sosial tələbat
- ☐ azadlıq

- ☐ kənd əhalisinin inkişafı

199 Mədəni inkişafın əsas meyarı

- ☐ təhsil
☒ insanın dünyagörüşü
☐ klublar
☐ teatrlar
☐ səhiyyə

200 Mədəniyyət qanunları deyil

- ☐ memarlıq
☐ kitabxana
☐ muzeylər
☒ sənaye
☐ teatr

201 Mənzil təminatı

- ☐ əhalinin xüsusi evləri
☐ təzə inkişaf
☐ evlərin sayı
☒ adam başına düşən mənzil sahəsi
☐ daşınmaz əmlak

202 Mənzil təminatın istiqamətləri

- ☐ xüsusi mənzillər
☐ dövlət
☐ kooperativ tikintisi
☒ bazar tələbi və təklifi
☐ dövlət mənzillər

203 Proqnozlaşma metodikası

- ☐ əsas parametrlər
☐ kompleks
☐ xüsusi
☒ sistem
☐ aparıcı həlqə

204 Proqnozlaşmadan əvvəl

- ☐ xarici parametrlər
☐ əsas amillərin seçimi
☐ statistika
☒ təhlil
☐ model tərkibi

205 Xarici parametrlər

- ☐ qiymətləndirm
- ☐ daxili
- ☐ ekzogen
- ☒ endogen
- ☐ planlaşma

206 Modelin seçilməsində yanaşma

- ☐ təsvirlik
- ☐ hesablama
- ☐ göstəricilər
- ☒ meyarlar
- ☐ əlverişlik

207 Modellərin növü

- ☐ dinamik
- ☐ anatomik
- ☐ balans
- ☒ imitasiya
- ☐ funksional

208 Proqnozlaşmada sosial səmərə

- ☐ az məsrəflər
- ☐ komplekslik
- ☐ reallıq
- ☒ hərtərəflilik
- ☐ hesablama qaydası

209 Proqnozlaşmada ardıcılıda aparıcı həlqə

- ☐ hesablama
- ☐ kriteriya
- ☐ mülahizə
- ☒ təhlil
- ☐ model

210 Ən əsas model

- ☐ riyazi
- ☐ təsviri
- ☐ analitik
- ☒ məqsədli proqram
- ☐ normativ

211 Normativ proqnozlar nə verir

- ☐ aktivlik
- ☐ təsadüfi
- ☒ müəyyən çərçivədə inkişaf

- ☐ dinamik
- ☐ passivlik

212 Sosial proqnozların əsas həlgəsi

- ☐ müstəqillik
- ☐ palanlaşma
- ☐ iş şəraiti
- ☒ həyat səviyyəsi
- ☐ yoxsul insanlar

213 Sosial indikatorlar

- ☐ xarici vətəndaşlar
- ☐ kənddə
- ☐ adam başına ifadə olunan
- ☒ sosial qruplar
- ☐ şəhərdə

214 Hansı proqnoz baxışları var

- ☐ mülahizələr
- ☐ normalar
- ☐ proqramlar
- ☒ konsepsiayalar
- ☐ göstəricilər

215 Sosial proqnozların resurs potensialı

- ☐ yerli büdcə
- ☐ yığım
- ☐ əhali gəlirləri
- ☒ istehlak səviyyəsi
- ☐ xüsusi təsərrüfat

216 Sosial proqnozların qərar qəbulu

- ☐ nisbi göstəricisi
- ☐ sistem göstəricisi
- ☐ vahid göstəricisi
- ☒ alternativlik
- ☐ ierarxiya

217 Sosial proqnozlarda demoqrafiya amilinin təsiri

- ☐ köçürmələr
- ☐ gəlirlər
- ☐ iş güvvəsi
- ☒ istehlak həcmi
- ☐ xərclər

218 Sosial proqnozların dövlət tənzimlənməsinin rolu

- ☐ investorlar cəlb edir
- ☐ qəraralır
- ☐ variantlar seçir
- ☒ tədbirlər
- ☐ əlavə vəsait ayrılır

219 Sosial proqnozlar daha çox əlaqələndir

- ☐ xarici əlaqələr
- ☐ ərazi
- ☐ sahə proqnozları ilə
- ☒ makrosistem ilə
- ☐ insan amili

220 Sosial proqnozlardan daha çox faydalıdır

- ☐ minimumlar
- ☐ təqribi hesablamalar
- ☐ dəqiq göstəricilər
- ☒ fəza proqnozları
- ☐ hədd göstəriciləri

221 Mədəni proqnozların sosial təsiri

- ☐ şəhər mədəniyyəti
- ☐ təhsilə
- ☐ həyat tərzilə
- ☒ istehlak mədəniyyəti
- ☐ səhiyyəyə

222 Yoxsulluğun azaldılması yolları

- ☐ sağlamlıq
- ☐ gəlirlər
- ☐ istehsal
- ☒ istehlak
- ☐ mədəni sahələr

223 Yoxsulluğun ölçülməsində xidmətin istehlak səviyyəsi

- ☐ 0.05
- ☐ 0.2
- ☐ 0.1
- ☒ 0.3
- ☐ 0.5

224 Milli təhlükəsizlik meyarı

- ☐ yoxsulluğun ləğvi

- ☐ maksimum əhali artımı
- ☐ maksimum ÜDM
- ☒ davamlı inkişaf
- ☐ gəlirlər

225 Sosial qütbləşmə

- ☐ ölüm səviyyəsinə görə
- ☐ həyat səviyyəsinə
- ☐ ailə tərkibinə
- ☒ doğuma
- ☐ iş yerlərinə görə

226 İqtisadi qütbləşmə

- ☐ yığıma
- ☐ təbii artım
- ☐ istehlaka
- ☒ gəlirlərə
- ☐ istehlaka

227 Qütbləşmə əmsalı

- ☐ orta təbəqə
- ☐ yoxsulluq
- ☐ gəlir və xərclər
- ☒ az təminatlı və varlı təbəqə
- ☐ varlılıq

228 Dayanıqlı orta meyarı

- ☐ ədalətlik
- ☐ yoxsulluğun uzadılması
- ☐ varlılıq
- ☒ orta təbəqə
- ☐ gəlirlərin azalması

229 Orta təbəqə nədir

- ☐ firavanlıq
- ☐ maksimum gəlirlər
- ☐ əhəlinin gəliləri
- ☒ normal yaşayan əhali
- ☐ minimum istehlak

230 Məşğulluğun təminatı

- ☐ xidmət
- ☐ əhali artımı
- ☐ iş yerləri
- ☒ əhali ilə iş yerləri nisbəti

- ☐ yeni müəssisələr

231 Yoxsulluğun azaldılması yolları

- ☐ yardım
☐ əmək haqqı
☐ yeni iş yerləri
☒ tam məşğulluq
☐ pensiya

232 Kompensasiya nədir

- ☐ birdəfəlik yardım
☐ əmək haqqıya əlavə
☐ müavinətlər
☒ əlavə gəlirlər
☐ sosial sığorta

233 Səhiyyədə hansı sığorta vacibdir

- ☐ dövlət
☐ normalar
☐ əlliklə
☒ icbari
☐ könüllü

234 Sosial proqnozlarda əsas amil

- ☐ yoxsulluq
☐ ölüm səviyyəsi
☐ əhali
☒ ömür müddəti
☐ varlıq təbəqə

235 Sosial proqnozların təsnifatı

- ☐ ünvanlı
☐ ərazi
☐ regional
☒ funksional
☐ sahə

236 Sosial proqnozların maddi əsası

- ☒ ÜDM
☐ kənd
☐ kənd təsərrüfatı
☐ sənaye
☐ şəhər

237 Kəndin əhali problemləri

- ☐ səhiyyə
- ☐ istehlak sferası
- ☐ iş yerləri
- ☒ sosial infrastruktura
- ☐ təhsil

238 Kənddə məskunlaşmanı həssas yolla artırmaq olar

- ☐ inzibətçilik
- ☐ kapital qoymaq
- ☐ əmək haqqını artırmaq
- ☒ yeni iş yerləri
- ☐ mədəni sahələr

239 Mənzil-kommunal təsərrüfatının problemləri

- ☐ pullu
- ☐ istismar
- ☐ bölgü
- ☒ təminat
- ☐ pulsuz

240 Mənzil təminatı göstəricisi

- ☐ yeni tikintilər
- ☐ müəssisələrin sayı
- ☐ evlərin sayı
- ☒ adam başına kvadrat metr sahə
- ☐ kənd əhalisinin torpaq sahəsi

241 Kənd təsərrüfatının sosial nəticələri

- ☐ səhiyyə
- ☐ məskunlaşma
- ☐ iş yerləri
- ☒ ərzaq bazarı
- ☐ təhsil

242 Sosial proqnozların parametrləri

- ☐ mühafizəçi
- ☐ çevik
- ☐ ədalətli
- ☒ təkamül yolu
- ☐ sıçrayış

243 Qeyri-müəyyən amil sosial proqnozlarda

- ☐ içtimai
- ☐ inzibati
- ☐ iqtisadi amil

- ☒ psixoloji
- ☐ hüquqi

244 Sosial proqnozların balans modeli

- ☐ statistik balans
- ☐ istehsal və bölgü
- ☐ tələb və təkliflər
- ☒ gəlir və istehlak
- ☐ istehlak

245 Elmin konsepsiyası

- ☐ varlanmaq
- ☐ məsrəfləri azaltmaq
- ☐ məhsuldarlıq
- ☒ həyat şəraiti
- ☐ həyat tərz

246 Elmin əsas növü

- ☐ mühasibat
- ☐ funksional
- ☐ region
- ☒ əsaslı
- ☐ praktik

247 Elmi protinzolarda yanaşma

- ☐ təcrübə
- ☐ mülahizələr
- ☐ komplekslik
- ☒ sistemlik
- ☐ reallıq

248 İdxala mənfi təsir

- ☐ pul sıxını baş verir
- ☐ inflyasiya yaradır
- ☐ bazarı formalaşdırır
- ☒ sahibkarlığa mənfi təsir edir
- ☐ əhali tənbelləşir

249 Sosial yönlü xarici siyasət

- ☐ istehsalı artırmaq
- ☐ əhali miqrasiyası
- ☐ xammal
- ☐ texnologiyaya ixrac etmək
- ☒ ixracat yönlü

250 Balansların əsası

- ☐ istehlak
- ☐ ərazi
- ☐ inteqral balans
- ☒ differensial balanslar
- ☐ istehsal

251 Təhsilin proqnozunda əsas meyar

- ☐ iş şəraiti yaxşılaşdırmaq
- ☐ komplekslik
- ☐ elmlə təsir
- ☒ təhsilin keyfiyyəti
- ☐ gəlirlilik

252 Təhsilin təşkilatın quruluşu

- ☐ komplekslik
- ☐ ardıcılıq
- ☐ əlaqəli
- ☒ siyasi
- ☐ əhalilik

253 Ətraf mühitünün proqnozunun sosial nəticəsi

- ☐ məsrəflər artır
- ☐ əhali artır
- ☐ ölüm səviyyəsi azalır
- ☒ həyat müddəti artırır
- ☐ insanlar yaxşı yaşayır

254 Əhalinin proqnozu

- ☐ xətti
- ☐ balans modeli
- ☐ statistik
- ☒ elektropolasiya
- ☐ reqresiya

255 Pronzolaşmada parametrlərin tapılması modeli

- ☐ ekzogen
- ☐ optimallaşma
- ☐ ekstropolasiya
- ☒ ən kiçik kvadratlar
- ☐ empirik

256 Proqnozlarda buraxılan səhvlərin həddi

- ☐ 0.0

- ☐ 0.15
- ☐ 0.5
- ☒ 0.03
- ☐ 0.05

257 İstehsal funksiyası

- ☐ regresiya
- ☐ Pareto
- ☐ xətti
- ☒ Kubba-Duqlas
- ☐ Lorens

258 Səhvlərin qiymətləndirilməsi

- ☐ ekzogen
- ☐ bir başa
- ☐ dinamika
- ☒ statistik metod
- ☐ normativ

259 Pensiyaların proqnozu meyarı

- ☐ rifah
- ☒ yaşayış minimumu
- ☐ istehlak normaları
- ☐ məhsuldarlıq
- ☐ minimum istehlakı

260 Pensiyaların baza hissəsi

- ☐ 100 manat
- ☒ 95 manat
- ☐ 45 manat
- ☐ 50 manat
- ☐ 85 manat

261 Pensiayaların sığorta hissəsi nədən alıdır

- ☐ əmək haqqı
- ☒ sığorta ödəmələri
- ☐ transferlər
- ☐ bir başa ödəmələr
- ☐ staj

262 Pensiayaların maliyyə mənbəsi

- ☐ kreditlər
- ☒ dövlət büdcəsi
- ☐ müəssisə gəlirlər
- ☐ sığorta ödəmələr

- ☐ əhalinin gəlirləri

263 Pensiya proqnozunda amil

- ☐ yaşayış minimumu
☒ iş stajı
☐ iş şəraiti
☐ əmək haqqı
☐ gəlirlər

264 Azərbaycanda pensiyaçıların sayı

- ☐ 3 min
☐ 2 min
☒ 124 min
☐ 100 min
☐ 1min

265 Pensiyaçıların xüsusi çəkisində aparıcı

- ☐ əliliyə görə
☒ qocalığa görə
☐ sosial vəziyyət
☐ müavunata görə
☐ ailələrə görə

266 Kənddə yoxsulluq çoxdur

- ☐ şəhərlərlər bərabərdir
☒ şəhərdən azdır
☐ 30 faizdir
☐ yoxdur
☐ şəhərdən çoxdur

267 Kənd əhalisinin gəlirlərin aparıcı həlqə

- ☐ müavinətlər
☒ xüsusi təsərrüfatdan gələn gəlirlər
☐ əmək haqqı
☐ natural gəlirlər
☐ pensiyalar

268 Elmi proqnozunda əsas hədəf

- ☐ Elmi mövzular
☒ konsepsiya
☐ Resurs
☐ Proqram
☐ İş qüvvəsi

269 Elmi potensial

- ☐ dövrüyyə saıtları
- ☒ dövrüyyə cəlb olunan resurslar
- ☐ İşcılərin sayı
- ☐ əmək haqı
- ☐ əsas fondlar

270 Elmi proqnozlar

- ☐ əmək haqı
- ☐ Qənaət
- ☐ Qiymətləndir
- ☒ Gələcəyə baxış
- ☐ Səmərə

271 Elmin dövlət tənziqlənilməsi

- ☐ kadrlar
- ☐ hədəflər üzrə
- ☐ İstiqamətlər üzrə
- ☒ investsiya
- ☐ xərclər

272 Elmin səmərası ölçülür

- ☐ əmək haqqı ilə
- ☐ Elmi məhsulla
- ☐ Kapital qoyuluş
- ☒ Xərclə və son məhsül nisbəti
- ☐ İşcılərin sayı

273 Elmin sosial nəticəsi

- ☐ Sənaye potensialı
- ☐ iş yerlərini azaldılması
- ☐ əmək məhsuldarlığı
- ☒ iş qüvvəsinin intellektual inkişafı
- ☐ Kənd təsərrüfatı

274 Mənzil proqnozunda meyar

- ☐ Xidmət proqnozu
- ☐ Satlıq məhsul
- ☐ Mənzil sahəsi
- ☒ Adam başına mənzil təminatı
- ☐ Tikinti potensialı

275 Mənzil infrastrukturunun proqnozu

- ☐ Pulsuz mənzil
- ☐ Sosial ipoteka
- ☐ Kommunal proqnozlar

- ☒ Xidmət proqnozu
- ☐ Kooperativlər

276 Perespektiv normalar

- ☐ Dinamik normaları əsaslandırır
- ☐ İslahatlar proqramını nəzərə alır.
- ☐ Elmi əsas
- ☒ Tələbata uyğunlaşdırılır
- ☐ Statistik normalara əsaslanır.

277 Bürgə yaşayış yerlərini proqnozu səmərəlidir

- ☐ Sosial obyektləri artırır
- ☐ Potensialı artır
- ☐ Ona görə
- ☒ xidmət mərkəzləşdirir
- ☐ Şəraiti bərabərləşdirir

278 Fərdi mənzil sahələri kim tərəfindən idarə olunur

- ☐ Xarici investorlar
- ☐ Müəssisə
- ☐ Dövlət
- ☒ Bələdiyyə
- ☐ İcra hokuməti

279 Təhsil proqnozunda həmrəylik

- ☐ Kəndlərdə üstünlük
- ☐ Differensiaslaşma
- ☐ Vahid dövlət siyasəti
- ☒ həmya şərait yaradılması
- ☐ Aparıcı sahələr

280 Təhsildə keyfiyyət göstəricisi

- ☐ Ali təhsildə oxuyanlar
- ☐ Maddi texniki baza
- ☐ Şagirdlərin sayı
- ☒ mənimsəmə əmsali
- ☐ Hər şagirdə düşən müəllimlər

281 Hansı əmsali proqnozlaşdırmaq prioritetdir

- ☐ Metodiki təlimat
- ☐ Tutumu
- ☐ Təhsil müəssisələrini
- ☒ əhatə əmsalını
- ☐ Müəllimlər

282 Gənclər siyasətinin proqnozu meyarı

- ☒ vətənpərvərlik
- ☐ Doğum siyasəti
- ☐ İşləyənlər
- ☐ Təhsil alanlar
- ☐ Boşananlar

283 Ömür səviyyəsinin proqnozu amili

- ☐ Siyasi amil
- ☐ Təbii amil
- ☐ Maddi amil
- ☒ rifah
- ☐ Təbii artım

284 İnsan inkişafı indeksinin maksimum həddi

- ☐ 0.87
- ☐ 0.3
- ☐ 0.7
- ☒ 0.01
- ☐ 0.8

285 Proqnozlarının funksional vəzifəsi

- ☐ Qiymətləndirmək
- ☐ Müləhizələr
- ☐ Cari təhlil
- ☒ perspektiv inkişaf
- ☐ Yaxınlaşma

286 Mədəni sferanın proqnozunda tələbat

- ☐ Ancaq ziyalılar
- ☐ Hər nəfərə
- ☐ Sosial qruplar üzrə
- ☒ həmrəylik
- ☐ Bütün şəhər və kənd əhalisinə

287 Yoxsulluğun azaldılması nə ilə vəhdətdə proqnozlaşır

- ☐ integrasiya ilə
- ☐ siyasət
- ☐ əhali artımı
- ☒ iqtisadi inkişaf
- ☐ Sosial tərəqqi

288 Kulturalogiya proqnozunda elmi texniki tərəqqinin təsiri

- ☐ Gəlirlərin proqnozu

- ☐ əhali kütləşir
- ☐ Keyfiyyət dəyişilir
- ☒ Inovasiya artır
- ☐ əhali savadsızlaşır

289 Bütçə proqnozu

- ☐ yoxsulluğa təsirin proqnozu
- ☐ Xərclərin proqnozu
- ☐ Gəlirlərin proqnozu
- ☒ gəlir və xərclərin proqnozu
- ☐ əhali yığım proqnozu

290 Sosial yönli siyasətin bütçə əsasları

- ☐ Xarici borcları azaltmaq
- ☐ Datasiyalar
- ☐ İstehsala yönəltmək
- ☒ Xərcləri artırmaq
- ☐ Yığıma yönəltmələr

291 Gənclərin perespektiv mənzil təminatı

- ☐ Bölgü yolu
- ☐ Kreditlər
- ☐ Satın alma
- ☒ İpoteka
- ☐ Tikinti

292 pensiyaların proqnozunda perespektiv meyllər

- ☐ Bölgü yolu
- ☐ transferlər
- ☐ əmək pensiyası
- ☒ sığorta
- ☐ fərdi pensiya köcürmələr

293 Perespektivdə hansı sığorta üstündür

- ☐ Həyat sığortası
- ☐ əmlak sığortası
- ☐ Mənzil sığortası
- ☒ tibbi sığorta
- ☐ Təhlükəsizlik

294 Proqnozlarda sistemlik nədir.

- ☐ Multitikasiya
- ☐ Məcmuu
- ☐ Asılılıq
- ☒ İearxiya

☐ Xüsusi səmərə

295 Proqnozlar planlaşmanın nəyidir?

- ☐ əsasıdır
- ☐ Arzudur
- ☐ Variantlardır
- ☐ Müləhizələrdir
- ☒ plan qabağı tədqiqatdır

296 İnsan amili proqnozunun nəticəsi ifadə olunur.

- ☐ Şəhərdə
- ☐ təhsildə
- ☐ əmək ehtiyatlarında
- ☒ intellektual potensialda
- ☐ sənayedə

297 Kənddə ziyalıların xüsusi çəkisi

- ☐ 1.0
- ☐ 0.3
- ☐ 0.2
- ☒ 0.1
- ☐ 0.5

298 Arqrar sektorun şəraiti

- ☐ yaxşı
- ☐ intensiv
- ☐ mexanikləşmə
- ☒ əl əməyi
- ☐ pis

299 Sosial proqnozların maliyyə mənbələri

- ☐ yığım
- ☐ investisiyalar
- ☐ transferlər
- ☒ büdcə
- ☐ kreditlər

300 Sosial proqnozlarda çox xərclər

- ☐ əlavə xərclər
- ☐ xidmət xərcləri
- ☐ təhsil xərcləri
- ☒ maddi xərclər
- ☐ yığım xərcləri

301 Müavinatlar kimə verilir

- ☐ bir qrup əhaliyə
- ☐ əlillərə
- ☐ pensiyayaçılara
- ☒ ünvanına
- ☐ bütün əhaliyə

302 Sosial yönlülük nə ilə ölçülür

- ☐ pensiya islahatları ilə
- ☐ qocalarla
- ☐ işləyənlərlə
- ☒ büdcə ayırımları ilə
- ☐ az təminatlıqla

303 Xidmətin xarakterik növü

- ☐ sığorta xidməti
- ☐ səhiyyə xidməti
- ☐ pullu xidmət
- ☒ pulsuz xidmət
- ☐ nəqliyyat xidməti

304 Proqnozlaşmada optimalçılıq

- ☐ maksimum səmərə
- ☐ maksimum istehlak
- ☐ maksimum xərc
- ☒ maksimum gəlirlər
- ☐ minimum məsrəflər

305 Proqnozlaşmada strukturu modeli

- ☐ əhəlinin demoqrafik tərkibi
- ☐ emal sənayesi
- ☐ iş gücünün istifadəsi
- ☒ ÜDM-in sahə strukturu
- ☐ hasilat sənayesi

306 Təbii artım nədən asılıdır

- ☐ regiondan
- ☐ psixoloji amil
- ☐ təhsil səviyyəsindən
- ☒ həyat səviyyəsi
- ☐ doğum səviyyəsi

307 . Regional proqnozlarda əsas meyar

- ☐ maksimum yerdəyişmə
- ☐ minimum məsrəflər
- ☐ regionun potensialı

- ☒ həyat səviyyəsi
- ☐ nəqliyyat xərcləri

308 Regionalşma meyarı

- ☐ bircə istehsal
- ☒ əlaqələrin sıxlığı
- ☐ iqlim şəraiti
- ☐ təbii artım
- ☐ oxşar potensial

309 Regionlarda potensial deyil

- ☐ yerli büdcə
- ☐ sənaye
- ☐ kənd təsərrüfatı
- ☒ dövlət büdcə
- ☐ əhali

310 Regionların proqramı

- ☐ dotasiyalar
- ☐ investisiya
- ☐ yoxsulluğun azaldılması
- ☒ iqtisadi və sosial inkişaf
- ☐ kreditləşmə

311 İnvestisiya proqnoz hədəfi

- ☐ ərzai prioritetliyi
- ☐ iqtisadi artım
- ☐ sosial obyektlər
- ☒ risklər
- ☐ sahə prioritetliyi

312 Regional balanslar

- ☐ əhalinin miqrasiyası
- ☐ tələb və təklif
- ☐ idxal-ixrac
- ☒ istehsal və istehlak
- ☐ təbii artım

313 Məskunlaşma yolu

- ☐ təhlükəsizlik
- ☐ infrastruktura
- ☐ sosial şərait
- ☒ həyat şəraiti
- ☐ yol təminatı

314 Uşaq baxçalarının amili

- ☐ keyfiyyət
- ☒ qadınların məşğulluğu
- ☐ məktəblər
- ☐ 17 yaşına qədər
- ☐ müəllimlər

315 Təhsilin əsas formalarının proqnozu amillər

- ☐ təklif
- ☐ məsrəflər
- ☐ investisiya
- ☒ keyfiyyət
- ☐ tələb

316 Təhsil sistemində proqramlar

- ☐ peşə-texniki təhsil
- ☐ orta təhsil
- ☐ sahə proqramları
- ☒ təhsilin ərazi proqramları
- ☐ ali təhsil

317 Sosial proqnozlarda xidmətin artması

- ☐ əhaliyə fərdi xidmət
- ☐ kollektiv xidmət
- ☐ pulsuz xidmət
- ☒ pullu xidmət
- ☐ xarici ölkələrdə xidmət

318 Proqnozların integral səmərəsi

- ☐ Təhlükəsizliyi qorumaq
- ☐ Texnologiyalar
- ☐ Səfərbərlik
- ☒ potensialı artırmaq
- ☐ elmi inkişaf etdirmək

319 Mədəniyyətdə funksional sosial proqnozlar

- ☐ Həyat şəraiti
- ☐ Klublar
- ☐ Maddi proqnozlar
- ☒ sosial inkişaf
- ☐ Informasiyalar

320 Mədəni sferada elmi texniki tərəqqinin əsas istiqaməti

- ☐ İşçilər

- ☐ Yeni mənzil şəraiti
- ☐ Yeni cihazlar
- ☒ inovasiyaların tətbiqi
- ☐ Kinoteatrlar

321 Dünya standartları varmı

- ☐ Milli standartlar
- ☐ Xarici ölkələrin təcrübəsi
- ☒ normativlər
- ☐ Proqnoz göstəriciləri
- ☐ Zəif ölkələrin təcrübəsi

322 Proqnoz konsepsiyası

- ☐ İdarəetmə
- ☐ Stumullar
- ☐ Resuslar
- ☒ hədəflər
- ☐ Texnologiyalar

323 Proqnozun reallığı

- ☐ Meyllər
- ☐ Normalara yaxınlıq
- ☐ Faiz fərqi
- ☒ real proseslərə uyğunluq
- ☐ Kənarlaşma

324 Proqnozların təsadüfi amilləri

- ☐ İnsan amili
- ☐ Proqnozlaşma səhvi
- ☐ Təbii coğrafi
- ☒ Hesaba alınmayan amillər
- ☐ Metodoloji səhv

325 proqnozlara aparan idarə

- ☐ Alimlər
- ☐ Milli məclis
- ☐ Nazirlər kabineti
- ☒ İqtisadi nazirliklər
- ☐ İcra orqanları

326 Sosial proqnozların səmərəsi

- ☐ Ölçmələr
- ☐ Təhlil
- ☐ Düzgün planlaşma
- ☒ qərar qəbulu

- ☐ İnvestisiyalar

327 İxtisaslı kadrlara tələbat proqnozu

- ☐ əhali
☐ Elmi müəssisələr
☐ Müəssisələr
☒ iqtisadiyyat
☐ Qeyri sektoru

328 Kəndin inkişafı

- ☐ normativlər
☐ ərazi
☐ Sistemlik
☒ komplekslik
☐ sahələr sfərası

329 Ərazi proqnozunun meyarı

- ☐ ərazinin sənayesi
☐ əhalinin artımı
☐ Kənd təsərrüfatı
☒ əhalinin rifahı
☐ Təhsilin səviyyəsi

330 regional proqnozlarda optimal qərarlar

- ☐ Məhsulun artımı
☐ Özünü idarə etmə
☐ Özünü maliyyələşmə
☒ regionun kompleksin inşafı
☐ Dövlət himayəsi investisiyalar

331 İnvestisiya proqnozunun əsas sosial istiqaməti

- ☐ Qənətli istehsal
☐ İxracat
☐ Məhsulun artımı
☒ İş yerləri açılması
☐ Elmi- texniki tərəqqi

332 Mülkiyyət formalarının proqnozunun prioritetlər

- ☐ Müştərək
☐ Xarici müəssisələr
☐ Dövlət mülkiyyəti
☒ özəl mülkiyyət
☐ Ev təsərrüfatı

333 Tələbatın proqnoz metodları

- ☐ Minimum məsrəf
- ☐ İqtisadi riyazi
- ☐ Statistik
- ☒ Normativ
- ☐ Maksimum səmərə

334 Tələbatla istehlakın yaxınlaşması ölçüsü

- ☐ Xidmət
- ☐ İstehlak strukturu
- ☐ Statistik artım
- ☒ Tələbatın ödənilmə dərəcəsi
- ☐ Maksimum ərzaq

335 Proqnozlaşmada istehlak meyarı

- ☐ Maksimum xərc
- ☐ İxracata yönümlü
- ☐ Maksimum istehlak məhsulları
- ☒ tələbatı ödəmək
- ☐ Minimum məsrəflər

336 Rasional normalar

- ☐ beynəlxalq normalar
- ☐ cari istehlak
- ☐ əlverişsiz istehlak
- ☒ elmi normalar
- ☐ varlı təbəqələrin istehlakı

337 proqnozlaşma meyarı

- ☐ Xarici bazar
- ☐ İdxal
- ☐ İxracat
- ☒ Müsbət soldo
- ☐ Daxili bazar

338 Sahibkarlığın sosial nəticəsinin proqnozu

- ☐ əmək tutumu
- ☐ Bazara çıxan məhsul
- ☐ Maksimal məhsul
- ☒ maksimum məşğulluq
- ☐ Minimum məsrəflər

339 İdman proqnozunda əsas meyar

- ☐ Gənclərin məskunlaşması
- ☐ Yeni yetmənin Məşğulluğu
- ☐ Cəmiyyət medal almaq

- ☒ gənclərin tam məşğulluğu
- ☐ Narkamaniyanın azalması

340 Qeyri hökumət təşkilatlarının sosial mənası

- ☐ məsləhətlər verir
- ☐ proqram hazırlayır
- ☐ idarə edir
- ☒ təkliflər verir
- ☐ dövlət qarşısında məsələ qaldırır

341 Sosial obyektlərin təmərküzləşməsi

- ☐ xarici müəssisələr
- ☐ trans milli kompaniyalar
- ☐ iş müəssisələri
- ☒ xoldinqlər
- ☐ şirkətlər

342 Sosial proqnozlarda dövlət büdcəsi

- ☐ kompensasiya
- ☐ əmək tutumlu
- ☐ investisiya yönlü mülk
- ☒ sosial yönlülük
- ☐ sənaye yönümlü

343 Dövlət büdcəsində əsas sosial göstəriciləri

- ☐ mədəniyyət xərcləri
- ☐ təhsil xərcləri
- ☐ əmək haqqı xərcləri
- ☒ müdafiə olunan xərclər
- ☐ səhiyyə xərcləri

344 Sosial xərclərin strukturunda əsas yer tutur

- ☐ düzgün cavab yoxdur.
- ☐ müdafiə olunan xərclər
- ☐ material xərclər
- ☒ əmək haqqı xərcləri
- ☐ ezamiyyət xərcləri

345 Ailənin sosial problemləri

- ☐ pensiyası
- ☐ təhsili
- ☐ təminat
- ☒ ailənin rifahı
- ☐ yığılımı

346 Bütçə proqnozların müddəti

- ☒ 3 il
- ☐ 10 il
- ☐ 5 il
- ☐ 1 il
- ☐ 0 il

347 Bütçədə sosial xərclər deyil

- ☐ elm
- ☐ təhsil
- ☐ səhiyyə
- ☒ sənaye
- ☐ mədəniyyət

348 Sosial xərcləri geniş mənada izah edir

- ☐ sahibkarlıq
- ☐ tikinti
- ☐ sənaye
- ☒ müdafiə olunan xərclər
- ☐ sosial xərclər

349 Bütçədə sosial xərclər neçə faizdir

- ☐ 0.1
- ☐ 0.4
- ☐ 0.5
- ☒ 0.33
- ☐ 0.7

350 Transfert xərclər

- ☐ bələdiyyəyə
- ☐ sənayeyə
- ☐ təhsilə
- ☒ sosial müdafiə fondudur
- ☐ kənd təsərrüfatına

351 Sosial xərclər nədən asılıdır

- ☐ əhalinin artımı
- ☐ əhalinin sayı
- ☐ xərcləri
- ☒ bütçə gəlirləri
- ☐ yerli gəlirlər

352 Pensiya təminat idarəsi

- ☐ icra orqanları

- ☐ rayon təminat şöbələri
- ☐ sosial və əmək nazirliyi
- ☒ sosial müdafiə fondu
- ☐ müəssisələr

353 Sosial infrastruktur proqnozou

- ☐ nəqliyyat
- ☐ mənzil təminatı
- ☐ əhalinin təminatı
- ☒ kommunal təminat
- ☐ yol təminatı

354 Regionalrda sosial inkişaf

- ☐ dövlət müdafiəsi
- ☐ təhsil
- ☐ həyatın yüngüllüyü
- ☒ iş yerləri
- ☐ mədəniyyət

355 Kənd əhalisinin həyat səviyyəsi amili

- ☐ kəndin coğrafiyası
- ☐ xərcləri
- ☐ gəlirlər
- ☒ onun təsərrüfatı
- ☐ ailə tərkibi

356 Məskunlaşmanın sosial mahiyyəti

- ☐ turizm
- ☐ təbii artım
- ☐ kompleks inkişaf
- ☒ ərazinin inkişafı
- ☐ istirahət yerləri

357 Sosial infrastrukturunun proqnozunda prioritetlər

- ☐ təhsil
- ☐ iş yerlərin artımı
- ☐ sahələrin inkişafı
- ☒ ərazilərin inkişafı
- ☐ mədəni məişət

358 Nəqliyyat problemlərinin ptoqnozu

- ☐ gəlir
- ☐ yolun əhalisi
- ☐ yolun uzunluğu
- ☒ əhalinin rifahlığı

☐ qiymət

359 Kəndin sosial inkişafında dövlət dəstəyi

- ☐ ödəmələr
- ☒ subsidiyalar
- ☐ dotasiyalar
- ☐ kreditlər
- ☐ güzəştlər

360 Verginin proqnozu

- ☐ könüllük
- ☐ vergi xidməti
- ☐ vergi dərəcələr
- ☒ vergi bazası
- ☐ vergi inzibatçılığı

361 Sosial vergilər

- ☐ gömrük
- ☐ gəlir vergisi
- ☐ dəyər vergisi
- ☒ sosial müdafiə
- ☐ əmək haqqı

362 Sosial müdafiə vergiləri

- ☐ 0.1
- ☐ 0.4
- ☐ 0.3
- ☒ 22+3%
- ☐ 0.5

363 Orta aylıq gəlir və vergi arssında əlaqə

- ☐ 0.12
- ☐ 0.4
- ☐ 0.1
- ☒ 0.33
- ☐ 0.25

364 Sosial müdafiə fondu

- ☐ müavinətlər
- ☐ əhaliyə görə
- ☐ sosial pensiyalar verilir
- ☒ əmək pensiyaları
- ☐ birdəfəlik

365 Verginin artırma mənbələri

- ☐ bazar tələbi
- ☐ mənfəət
- ☐ ÜDM
- ☒ son məhsul
- ☐ aralıq məhsul

366 Verginin təlimi

- ☐ məsuliyyət
- ☐ istehsal stimulu
- ☐ sonrakı inkişaf
- ☒ sahibkarlığa kömək
- ☐ bölgü sistemi

367 Kəndərar proqnozu

- ☐ Evlənmək faizi
- ☐ Qadınlara doğum səviyyəsi
- ☐ Qadınlara sayı
- ☒ daha çox qadın məşğulluğu
- ☐ Boşamalar

368 Qadınlara məşğulluğunda prioritet sahələr

- ☐ Təhsil
- ☐ Kənd təsərrüfatı
- ☐ Sənaye
- ☒ xidmət
- ☐ Elm

369 Əhəlinin proqnoz modeli

- ☐ dəyişməyə
- ☐ Dinamika amillər
- ☐ Statistik
- ☒ Amillər
- ☐ Hesablamalar

370 Proqnozlarda amillər modeli

- ☐ İnsan amili
- ☐ Fond amili
- ☐ əsas aparıcı həlqə
- ☒ aparıcı amillər
- ☐ Son nəticə

371 Aktiv proqnozlara hansı problem həll edə bilər

- ☐ Təhlil aparır
- ☐ İslahatlar keçirilir
- ☐ Qərarlar qəbul edilir

- ☒ proqramlar tərtib olunur
- ☐ Tədbirlər hazırlanır

372 Məqsədli proqramda proqnozlar nə verir

- ☒ resuslar tapılır
- ☐ Daxili imkanları səfərbər edir
- ☐ Xarici resuslar cəlb edir
- ☐ Variantlar hazırlayır
- ☐ əks əlaqə yaradır

373 proqnozlar hansı resuslara əsaslanır

- ☐ Fərqlər
- ☐ Kadr potensialına
- ☐ Daxili resuslar məcmu əməyə
- ☒ iqtisadi və sosial potensial
- ☐ Elmi potensial

374 Proqnozların təkmilləşməsi əmsalı

- ☐ Ekzagen parametri
- ☐ Düzəliş əmsalı
- ☐ Fərqlər
- ☒ əks əlaqə
- ☐ Eksperiment əmsalı

375 İnsan amilinin integral effekti

- ☐ Maliyyə potensialı
- ☐ Texniki potensial
- ☐ Məcmuu əmək
- ☒ İnsan potensialı
- ☐ İdarə etmə

376 pensiya proqnozunun əsas tətbiqi

- ☐ Kreditlər
- ☐ Transferlər
- ☐ Minimal səviyyə
- ☒ sığorta mənbəi
- ☐ Fərdi ödəmələr

377 Mədəni potensialın proqnozunun meyarı

- ☐ Vergilər
- ☐ Kapital qoyuluş
- ☐ Mədəni obyektlər
- ☒ adam başına düşən mədəni resuslar
- ☐ İşçilərin sayı

378 Şəhərlərin inkişafı tələbatı

- ☐ ictimai iaşə
- ☐ xarici qonaqlar
- ☐ əhaliyə xidmət
- ☒ şəhər akromerasiya
- ☐ sənaye potensialı

379 Pullu xidmət proqnozu meyarı

- ☐ müəllimlərin sayı
- ☐ alıcılıq qabiliyyəti
- ☐ Pullu xidmət proqnozu meyarı
- ☒ əhali gəliri
- ☐ kəndən miqrasiya

380 Pullu xidmət sferasında dövlət nəzarəti mexanizmi

- ☐ Bazar tipli
- ☐ İcbari
- ☐ Maliyyə
- ☒ vergi
- ☐ Rəqabət

381 əhəlinin istehlak səviyyəsinə görə paylanması

- ☐ Bazar tipli
- ☐ Funksional
- ☐ Loqo normal
- ☒ Loqo normal
- ☐ Optimal

382 proqnozların düzəlişi metodu

- ☐ Ekspert yolu
- ☐ Xüsusi cəki
- ☐ Xüsusi cəki
- ☒ orta artım meyli
- ☐ Orta rəqəmlər

383 Bütçə proqnozu necə ilə tərtib edilir

- ☐ 1 ilə
- ☐ 5 ilə
- ☐ 10 ilə
- ☒ 3 ilə
- ☐ 7 ilə

384 Proqnozlardan qabaq elmi bölüm

- ☐ hipotez

- ☐ təhlil
- ☐ Plan
- ☒ Konsepsiya
- ☐ təhsil

385 Sosial proqnozların maddi əsası

- ☐ ÜDM
- ☐ Qiymət
- ☐ Kreditlər
- ☐ Özəl resuslar
- ☒ Dövlət pəsusu

386 Sosial mexanizmlərin sistemində aparıcı həlqə

- ☐ Vergilər
- ☐ İstehlak
- ☐ Mənzil təminatı
- ☒ əmək haqqı
- ☐ Yığım

387 Qiymətin proqnozunda nəzəri əsasları

- ☐ maraqlar
- ☐ Tarazlı inkişaf
- ☐ Bölgü
- ☒ rifahın artması
- ☐ Rəqabət

388 Sosial kreditlərin əsas amili

- ☐ neft fondu
- ☐ əhali vəsaiti
- ☐ bank faizi
- ☒ büdcə vəsaiti
- ☐ büdcədən kənar fondlar

389 Texniki tərəqqinin proqnozunun əsas əlaməti

- ☐ Sərbəst vaxt
- ☐ Dünya elmi
- ☐ Tələbat
- ☒ sosial effekt
- ☐ Dünya elmi

390 Əmək şəraitinin sosial səmərəsi

- ☐ Rəqabət artır.
- ☐ Gəlirlər artır
- ☐ İş yerlərinin açılması
- ☒ əmək haqqı artır

- ☐ İşçilərin cəxalır

391 Maliyyə proqnozların istiqamətləri

- ☐ başqa vəsaitlər
☐ fondlar
☐ tədiyyə balansı
☒ dövlət büdcəsi
☐ büdcədən kənar fondlar

392 Kredit siyasətinin sosial mahiyyəti

- ☐ sağlamlıq
☐ istehlak
☐ alıcılıq qabiliyyəti
☒ sahibkarlıq
☐ işgüzar fəaliyyət

393 Kredit hansı sahədə daha çox sosiallaşır

- ☐ elm
☐ biznes
☐ istehsal
☒ təhsil
☐ istehlak

394 Kreditlərdə güzəşt vergi

- ☐ sənayedə
☐ nisbətdə
☐ yox
☒ sahibkarlıqda
☐ əkinçidə

395 İnvestorun əsas məqsədi

- ☐ sahibkarlıq
☐ infrastruktura
☐ şərait yaratmaq
☒ gəlir götürmək
☐ biznes

396 Sahibkarlığın sosila nəticələri

- ☐ əhaliyə yardım etmək
☐ aralıq məhsul
☐ iş yerləri
☒ gəlir götürmək
☐ bazarı zəbt etmə

397 Sosial sahə kimi turizm

- ☐ xərclər gəlir
- ☐ əhalinin həyat səviyyəsi
- ☐ iş yerləri
- ☒ potensialı reallaşdırır
- ☐ dünyagörüşü

398 Turizm nə verir

- ☐ kəndin inkişafına səbəb olur
- ☒ gəlir gətirir
- ☐ sağlamlıq baş verir
- ☐ əhali məskunlaşılır
- ☐ istehsal stimula yaradır

399 Turizmin proqnozu

- ☐ dünyagörüşü
- ☒ onun potensialı nəzərə alınır
- ☐ kəndin inkişafına yönəlir
- ☐ mədəni inkişaf
- ☐ işgüzar səfər

400 Sosial mexanizmlər

- ☐ stipendiya
- ☐ istehlak büdcəsi
- ☐ əmək haqqı
- ☒ yaşayış minimumu
- ☐ pensiya

401 Sosial məqsədlir planlaşması

- ☐ müavinatlar
- ☐ tarazlılıq
- ☐ infilyasiya
- ☒ yoxsulluğun azaldılması
- ☐ iş yerləri

402 Yoxsulluğun azaldılması proqnozou

- ☐ ödəmələr
- ☐ dotasiyalar
- ☐ müavinatlar
- ☒ iş yerlərinə tələbat
- ☐ ünvanlı sosial yardım

403 Azərbaycanda yoxsulluq səviyyəsi maksimum nə qədər olub

- ☐ 0.3
- ☐ 0.1
- ☐ 0.5

- ☒ 0.32
☐ 0.05

404 Yaşayış minimum həddi

- ☐ 50 manat
☐ 200 manat
☐ 105 manat
☒ 85 manat
☐ 70 manat

405 Ərzaq təhlükəsizliyi nədir

- ☐ kənd təsərrüfatı
☐ maksimum gəlirlər
☐ rifah
☒ minimum istehlak səbəti
☐ rifahın yüksəldilməsi

406 Ünvanlı sosial yardım ehtiyac minimumu

- ☐ 90 manat
☐ 100 manat
☐ 80 manat
☒ 65 manat
☐ 30 manat

407 Kənd təsərrüfatı ərzağı neçə faizini ödəməlidir

- ☐ 0.6
☐ 0.3
☐ 1.0
☒ 0.8
☐ 0.4

408 Gəlirlərin əsas hissəsi

- ☐ sair
☐ pensiya
☐ əmək haqqı
☒ sahibkarlıq
☐ stipendiya

409 İxrac və idxalın tarazlı olmasının sosial nəticəsi

- ☐ artım
☐ dayanıqlı
☐ davamlılıq
☒ tarazlıq
☐ dinamizm

410 Sosial sifariş

- ☐ könüllülük
- ☐ öhdəlik
- ☐ əmək haqqı
- ☒ müqavilə
- ☐ məcburilik

411 Əhali yığınının proqnozu amili

- ☐ inflyasiya
- ☐ istehlakdan
- ☒ gəlirdən
- ☐ sosial vəziyyət
- ☐ qiymətdən

412 Qiymət istehlaka necə təsir edir

- ☐ xətti
- ☐ funksional
- ☐ dolayısı
- ☒ bir başa
- ☐ sabit

413 Qiymətin forması

- ☐ tarazlıq
- ☐ cari
- ☐ topdan satış
- ☒ pərakəndə satış
- ☐ perspektiv

414 Qiymət artırsa nə baş verir

- ☐ yoxsulluq
- ☐ yığım azalır
- ☐ gəlir
- ☒ istehlak azalır
- ☐ inflyasiya

415 Qiymət dəyişmə dinamikası

- ☐ tələb
- ☐ sabit
- ☐ monoton artan
- ☒ xərclər asılılıq
- ☐ təklif

416 Mənəviyyət proqnozu

- ☐ elm

- ☐ təhsil
- ☐ xidmət sferası
- ☒ mədəni sfera
- ☐ səhiyyə

417 Müasir şəraitdə xidmət neçə faiz olmalıdır

- ☐ 0.5
- ☐ 0.15
- ☐ 0.1
- ☒ 0.3
- ☐ 0.2

418 Pulsuz xidmətin proqnozu

- ☐ Sahələrin tarazlığı
- ☐ Həmrəylik
- ☐ Minimal məsrəf
- ☒ Maksimal xidmət
- ☐ Adam başına düşən istehlak

419 Proqnozlaşmada sistem modelləri

- ☐ Statistik
- ☐ Inteqrasiya modeli
- ☐ Optimal modellər
- ☒ iexorxiya modeli
- ☐ Riyazi model

420 Kəndin proqnoz modeli

- ☐ Kənddə təhsil
- ☐ Kənddə məskunlaşma modeli
- ☐ Kəndin rifahı modeli
- ☒ kəndin sosial iqtisadi inkişaf modeli
- ☐ Kənd əhalisinin artımı

421 Sahə proqnozunda prioritetlər

- ☐ Nəqliyyat
- ☐ Kənd təsərrüfatı
- ☐ Dövlət qulluğu
- ☒ Sənaye
- ☐ Xidmət

422 İqtisadi artım proqnozu

- ☐ İdxal
- ☐ Məcmuu tələbat
- ☐ ÜDM
- ☒ Həyat səviyyəsi

☐ Məcmuu təklif

423 Məckunlaşmaya səbəb olan əsas amil

- ☐ Təbii-şərait
- ☐ Ailə həyatı
- ☐ Həyat səviyyəsi
- ☒ İş yerləri
- ☐ Sosial mühüm

424 Maliyyə proqnozu əsas metodu

- ☐ əhali gəlirləri
- ☐ Tədiyyə balansı
- ☐ Balans
- ☒ İcmal balans
- ☐ Bütçə

425 Perspektiv xərclərdə dövlət prioriteti

- ☐ investisiya
- ☐ mədəniyyət
- ☐ səhiyyə
- ☒ təhsilə
- ☐ istehsal

426 İstehlakın proqnoz modeli

- ☐ gəlirlər
- ☐ maksimum xidmət
- ☐ minimum ərzaq
- ☒ maksimum maddi nemətlər
- ☐ yığım

427 İstehlakın elastikliyi

- ☐ İstehlakdan
- ☐ tələbatdan
- ☐ xərcdən
- ☒ gəlirdən
- ☐ xarici amillərdən

428 İstehlakda struktur modeli

- ☐ qeyri ərzaq
- ☐ natural və gəlir
- ☐ ərzaq, qeyri-ərzaq və xidmət
- ☒ istehlak və yığım
- ☐ yığım və gəlir

429 Ticarət infrastrukturu tələbi

- ☐ əhalinin sağlığı
- ☐ mağazınların sayı
- ☐ ticarət həcmi
- ☒ ticarət dövryyəsi
- ☐ ictimai iaişə

430 İstehlakın riyazi modeli

- ☐ sorğu
- ☐ balans
- ☐ xətti asılılıq
- ☒ amillər üsulu
- ☐ normativ

431 Sorğu statistikanın mahiyyəti

- ☐ sosial vəziyyətə görə
- ☐ bütöv əhali
- ☐ bir başa
- ☒ kimə
- ☐ işə görə

432 Natural istehlak nə ilə bağlıdır

- ☐ hədiyyə ilə
- ☐ xərclər
- ☐ kənd təsərrüfatı
- ☒ ev təsərrüfatı
- ☐ gəlirlərlə

433 İstehlakın proqnoz amilləri

- ☐ reqresiya
- ☐ çox amillər
- ☐ parametrik model
- ☒ bir amilin modeli
- ☐ korrelyasiya

434 İstehlakın davranışı nədən asılıdır

- ☐ psixologiyadan
- ☐ savadlıqdan
- ☐ gəlirlərdən
- ☒ ailə tərkibindən
- ☐ dünyagörüşündən

435 Gəlir və istehlakın bağlılığı

- ☐ ixracat və ehtiyat
- ☐ normativlər
- ☐ riyazi asılılıq

- ☒ balanslar
- ☐ xərclər və yığım

436 Qiymətin istehlaka təsiri

- ☒ azalma
- ☐ az dəyişmə
- ☐ sabitlik
- ☐ artma
- ☐ güclü dəyişmə

437 Əhali yığının motivi

- ☐ ağır gün üçün
- ☐ gələcək üçün
- ☐ inflasiyadan qoruma
- ☒ əlavə faiz
- ☐ uşaqlara yardım

438 Yığının gəlirlərə təsiri

- ☐ təsir neqativdir
- ☐ təsir yoxdur
- ☐ artanda gəlir azalır
- ☒ azalanda gəlir artırır
- ☐ dəyişəndə gəlir sabit qalır

439 Yığının bərpası nə vaxtan tətbiq olunur

- ☐ 2011 il
- ☐ 1995 il
- ☐ 2000 il
- ☒ 2012 il
- ☐ 1998 il

440 Proqnozlaşmada risk amili

- ☐ likvidlik
- ☐ cari qiymətləndirmə
- ☐ modelin riski
- ☒ investisiya riski
- ☐ səhvlərin nəzərə alınması

441 Bank infrastrukturunu nə verir

- ☐ likvidliyi artır
- ☐ kredit verir
- ☐ əhəlinin əmanətlirini qoruyur
- ☒ dividend gətirir
- ☐ mühavizəkar

442 Sosial sahələrdə nisbətlər

- ☐ yığım və gəlir
- ☐ mübadilə və tələb
- ☐ xidmət və istehlak
- ☒ sosial inkişaf və bölgü
- ☐ mübadilə və təklif

443 Sosial indikatorların proqnozu

- ☐ xarici amillərin proqnozu
- ☐ investisiyalar
- ☐ elmi proqnozu
- ☒ parametrlərin proqnozu
- ☐ strukturu proqnozlar

444 Sosial müavinata nə təsir edir

- ☐ az təminatlıq
- ☐ müharibə
- ☐ əhali
- ☒ əlillər
- ☐ aclıq

445 Otel təsərrüfatı nə ilə bağlıdır

- ☐ investisiya
- ☐ turizm
- ☐ gəlmələr
- ☒ bazar tələbi
- ☐ kənd təsərrüfatı

446 Tikinti sahəsi nəyi təmin edir

- ☐ gəlirləri
- ☐ yaşayış təminatı
- ☐ istehsalı
- ☒ mənzil təminat
- ☐ kirayəçiliyi

447 Yoxsulluq harda çoxdur

- ☐ dağ kəndlərində
- ☐ rayon mərkəzində
- ☐ kənddə
- ☒ şəhərdə
- ☐ iri şəhərlərdə

448 Miqrasiya yaxşıdır mı

- ☐ demoqrafiya pozulur

- ☐ gəlir gətirir
- ☐ nisbətən
- ☒ pis nəticələri var
- ☐ rayonlar boşalır

449 Miqrasiyanı azaltmaq inzibatçılıqla mümkündür ya yox

- ☐ yox
- ☐ sosial sferanı genişləndirmək
- ☐ iş yerləri açmaq
- ☐ investisiya qoymaq
- ☒ iqtisadi yolla

450 Sərhıdyanı yollarda nəyi proznolaşdırmaq lazımdır

- ☐ birgə müəssisə
- ☐ gömrük
- ☐ gediş gəliş
- ☒ ticarət
- ☐ iş yerləri

451 Nəqliyatın sosial proqnozu

- ☐ Coğrafiya
- ☐ Yükdəşimə
- ☐ Kommersiya
- ☒ əhali daşımə
- ☐ Infrastruktura

452 Əhalinin sosial-mədəni tələbatının artımına təsir edən əsas amil

- ☐ Yaşayış yeri
- ☐ İstehsal
- ☐ Təhsil
- ☒ Rifah
- ☐ Qütbləşmə

453 İntelektual potensial nədir

- ☐ Ailə tərkibi
- ☐ Diplom
- ☐ İş qabiliyyəti
- ☒ məcmu yaratmaq qabiliyyəti
- ☐ Təhsil

454 Ünvanlı sosial yardım nədən asılıdır

- ☐ Sağlamlıq
- ☐ İşsizlikdən
- ☐ Həyat şəraitindən
- ☒ Minimum yaşayış səviyyəsi

☐ Maksimum istehsal

455 Proqnozlarda variantların seçilməsi meyarı

- ☐ Alternativ qərarlar
- ☐ Məhdudiyyətlər
- ☐ Maksimum hədəf
- ☒ minimum hədəf və fakt
- ☐ Variantlar

456 Ailənin proqnozu amili

- ☐ Dünya prosesləri
- ☐ Sevgi
- ☐ Rifah
- ☒ evlənənlər və boşananların fərqi
- ☐ Qnetik vəziyyət

457 Hər nəfərə düşən uşaqların sayı nəyi göstərir.

- ☐ Uşaq ölümü
- ☐ Evlənənlərin cütlüyünü
- ☐ Təbii artım
- ☒ rifahı
- ☐ Ailə tərkibini

458 Mənzil infrastrukturunun proqnozu

- ☐ Uşaq baxçaların sayı
- ☐ Müəssisələrin sayı
- ☐ İdarələrin sayı
- ☒ hər kv m mənzilə düşən kommunal xidmət
- ☐ Liftlərin sayı

459 Turizmin sosial nəticələrində proqnozlaşma hədəfləri

- ☐ Ev təsərrüfatı
- ☒ regionda sosial inkişaf
- ☐ İş yerləri
- ☐ Ekoloji tarazlıq
- ☐ Infrastruktur

460 Səhiyyədə struktur proqnozu

- ☐ Carpayıların sayı
- ☐ Xəstələrin sayı
- ☐ Müəssisələrin sayı
- ☒ Tibbi işçiləri və həkimlərin arasında nisbət
- ☐ Carpayıların sayı

461 Proqnozda profilaktika tədbirlərinin əhatə əmsali

- ☐ 0.25
- ☐ 30%
- ☐ 0.2
- ☒ 1.0
- ☐ 0.5

462 Doktorların normativ sayı

- ☐ Milli xüsusiyyətlər
- ☐ Həyat səviyyəsi
- ☐ İqtisadi tələbat
- ☒ elmi-texniki tərəqqi
- ☐ Mənəvi tələbat

463 Maliyyə tələbatı

- ☐ Mənəvi tələbat
- ☐ əhali tələbatı
- ☐ İqtisadi artım
- ☒ xərc strukturu
- ☐ yeniləşmə sabitlik

464 Ev təsərrüfatının proqnozunda gəlirlər

- ☐ Ailə tərkibindən
- ☐ Təsərrüfatçılıqdan
- ☐ Asılıdır əmlakdan
- ☒ investisiyadan
- ☐ Şəraitdən

465 Dağ rayonlarında hansı fəaliyyət artırmaq lazımdır

- ☐ kənd təsərrüfatı
- ☐ infrastruktura
- ☐ ticarət
- ☒ sahibkarlıq
- ☐ sənayeni

466 Azərbaycanda hansı yollar vacibdir

- ☐ piyada
- ☐ rayonlar arası
- ☐ şəhər daxili
- ☒ beynəlxalq
- ☐ kənd yolları

467 Komunal təminatı nədən asılı proqnozlaşdırmaq vacibdir

- ☐ yaşayanlar
- ☐ evlər
- ☐ tikinti

- ☒ yaşayış mənzil
- ☐ şəhərlər

468 Sosial sahələrdə tətbiq olunan balanslar

- ☐ mübadilə
- ☐ istehsal
- ☐ icmal
- ☒ differensial
- ☐ bölgü

469 Sosial sahələrin mülkiyyət formaları

- ☐ xüsusi
- ☐ ərəzi
- ☐ özəl
- ☒ dövlət
- ☐ bələdiyyə

470 Kəndin inkişafında əsas sahibkarlıq

- ☐ tikinti
- ☐ heyavndarlıq
- ☐ emal sənayesi
- ☒ bitkiçilik
- ☐ xidmət

471 Sosial müdafiə orqanı

- ☐ səhiyyə
- ☐ mədəniyyət və idman
- ☐ əmək və sosial müdafiə naziri
- ☒ sosial müdafiə fondu
- ☐ təhsil

472 Sosial sahələrin özəlləşmə şərtləri

- ☒ təyinatını dəyişmir
- ☐ ləqəv edilir
- ☐ yeni formada fəaliyyət göstərir
- ☐ təyinatını dəyişir
- ☐ genişlənir

473 Sosial-mədəni obyektlərin əsas prinsipi

- ☐ bazara yönli
- ☐ tarixçilik
- ☐ millilik
- ☒ millilik
- ☐ -gəlirlilik

474 Sosial səmərənin göstəricisi

- ☐ iş yerləri
- ☐ xidmət
- ☐ daşınmaz əmlak
- ☒ intellektual mülkiyyət
- ☐ gəlirlilik

475 Sosial ədalət prinsip

- ☐ müavinət
- ☐ pensiya
- ☐ qabiliyyətinə görə
- ☒ əməyə görə bölgü
- ☐ stipendiya

476 Sosial qanunlara görə

- ☐ gender fərqləri
- ☐ təhsilə görə
- ☐ əməyə görə
- ☒ hamı bərabərdir
- ☐ mədəniyyətə

477 Azərbaycanda sosial prioritet

- ☐ təqaüdlər
- ☒ təhsil
- ☐ idman
- ☐ səhiyyə
- ☐ pensiya

478 Ünvanlı sosial yardım təkmilləşməlidir

- ☐ ədalətə
- ☐ istehlaka
- ☐ gəlirlərə görə
- ☒ iş yerlərinə görə
- ☐ bərabərliyə

479 Reginlarda sahibkarlıq necə faizdir

- ☐ 0.4
- ☐ 0.1
- ☐ 0.8
- ☒ 0.3
- ☐ 0.2

480 İnfrastrukturun prioritet sahəsi

- ☐ təyyarə meydanı

- ☐ dayanacaqlar
- ☐ mənzil
- ☒ yol
- ☐ ictimai iaişə

481 Müavinatların təkmilləşməsi meyarı

- ☐ xərclər
- ☐ ehtiyac minimumu
- ☐ yaşayış minimumu
- ☒ minimum istehlak səbəti
- ☐ gəlirlər

482 Şəhərlərin inkişaf problemləri

- ☐ mənzil
- ☐ iş yerləri
- ☐ kommunikasiya
- ☒ ekologiya
- ☐ nəqliyyat

483 Pornzolaşmanın idarə edilməsi

- ☐ qərar qəbulu
- ☐ strategiya
- ☐ resurs
- ☒ kompensasiya
- ☐ metodlar

484 Proqnozların müasir üsulu

- ☐ bir başa
- ☐ delfi
- ☐ normativ
- ☒ məqsədli proqram
- ☐ ekstropolyasiya

485 Kollektiv istehlakın əsas istiqaməti

- ☐ ictimai yerlər
- ☐ yollar
- ☐ təhlükəsizlik
- ☐ kommunikasiya
- ☒ ictimai əsaiş

486 Sosial əhəmiyyətli biznesin əsas istiqamətləri

- ☐ xarici müəssisə
- ☐ iri sahibkarlıq
- ☐ orta sahibkarlıq
- ☒ kiçik və orta sahibkarlıq

☐ müştərək müəsisə

487 Sosial proqramlar

- ☐ daxili
- ☐ müştərək
- ☐ özəl siyasət
- ☒ dövlət
- ☐ xarici

488 Səhiyyədə əsas qanun

- ☐ daxili xəstəliklər
- ☐ cərcivə qanunu
- ☐ sığorta
- ☒ diabet xəstələri
- ☐ özəl əhiyyə qanunu

489 Təhsil müəssisələrində prioritetlər

- ☐ mədəniyyət
- ☐ standartlar
- ☐ attestasiya
- ☒ keyfiyyət
- ☐ təlim, tərbiyə

490 Proqnozlaşmanın elmi əsası

- ☐ nəzəri elm
- ☐ texniki
- ☐ praktiki elm
- ☒ əsaslı elm
- ☐ texnoloji

491 Sosial proqnozların digər proqnozlarla əlaqəsi

- ☐ seçmə
- ☐ qiymətləndirmə
- ☐ təhsil
- ☒ idarəetmə
- ☐ planlaşma

492 Sosial proqnozlarda qeyri hökumət orqanları

- ☐ icra orqanları
- ☐ qeyri hökumət təşkilatları
- ☐ birliklər
- ☒ ictimai təşkilatlar
- ☐ yerli orqanlar

493 Sosial proqnozlarda nəzərəi baxışlar

- ☐ meyllər
- ☐ müddəalar
- ☐ məqsədlər
- ☒ qipotezlər
- ☐ hesablamalar

494 Sosial proqnozlarda əhəmiyyətli nə verir?

- ☐ modeli seçməyi
- ☐ aparıcı həlqəsi
- ☐ mövcud vəziyyət
- ☒ qanunlara uyğunluqlar
- ☐ perspektiv meylləri

495 Sosial proqnozlaşdırma əməliyyatının şəraiti

- ☐ yardımlar
- ☐ əməyin məhsuldarlığı
- ☐ əməyin səmərəliliyi
- ☒ əmək haqqı
- ☐ stimullar

496 Sahibkarlıq gəlirlərinin dinamikası

- ☐ dinamik
- ☐ sabit
- ☐ azalan
- ☒ artan
- ☐ müntəzəm

497 Sosial proqnozların hüquqi əsası

- ☐ təhsil
- ☐ ailə məcəlləsi
- ☐ mülki məcəllə
- ☒ dövlət büdcəsi
- ☐ səhiyyə

498 Sosial proqnozlaşdırma ekspert rəyi

- ☐ Müləhizələr
- ☒ Sorğu materialları
- ☐ Xarici təcrübə
- ☐ Analiz
- ☐ Statistik

499 Sosial proqnozlaşdırma məhdudiyyətlərindən əsası

- ☐ Qabiliyyət
- ☐ əmtəə
- ☐ Material

- ☒ pul, kapital
- ☐ insan

500 Kəndin sosial iqtisadi inkişafında istehlakın təsiri

- ☐ Dövlət siyasəti qütübləşir.
- ☐ Sahibkarlıq genişlənir
- ☒ Özünün məşğuluq artır
- ☐ Əhali məskunlaşır
- ☐ Gəlirlər artır